

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim üçün ən əziz qəzetdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 119 (4861) 2 iyul 2015-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Tarixi və demokratik Azərbaycan mətbuatı

İlham Əliyev: "Bütövlükdə, Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyə bağlıdır"

MŞ

Səh 2

AZERBAIJAN
PRESS COUNCIL



Azərbaycan polisi 97 il şərəfli yolda



6

"İlk Avropa Oyunları müxtəlif ölkələrdən insanları birləşdirmək missiyasını da uğurla yerinə yetirdi"



7

Siyavuş Novruzov: "YAP araşdırmalarını yekunlaşdırıb"



4

XİN: İlk Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gələn əcnəbilərin sayı 28 mindən çox olub



7

Cəbhə bölgəsində yeni tikilən daha bir hərbi hissə istifadəyə verilib



4

"Milli Şura"nın mitinqləri siyasi biznes layihəsidir



12

7

"İkili standart və qeyri-obyektivlik halları baş verir"



5

Zərdabda Milli Mətbuatımızın 140 illiyi ilə bağlı regional konfrans keçirilib



16

Ronaldinyo Türkiyə klubunda



2 iyul 2015-ci il

Tarixi və demokratik Azərbaycan mətbuatı

İlham Əliyev: "Bütövlükdə, Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyə bağlıdır"

Azərbaycan milli mətbuatının 140 illik yubileyi ərəfəsindəyik. Milli mətbuatın ölkəmizin ictimai-siyasi və mədəni həyatında yerini, vətəndaş cəmiyyətinin inkişafında, milli-mənəvi dəyərlərin təbliğində, gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində rolunu nəzərə alan dövlət başçısının 2015-ci il iyunun 2-də imzaladığı Sərəncama əsasən keçirilən tədbirlər bir daha ölkəmizdə mətbuata verilən yüksək qiymətin növbəti təzahürüdür.

Milli mətbuatımızın "Əkinçi"dən bu günə keçdiyi yol

Məhz 140 il bundan əvvəl böyük maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabının misilsiz səyləri ilə işıq üzü görmüş ilk milli qəzetimiz "Əkinçi" xalq söz və qələmlə xidmət etməyin mükəmməl nümunəsini göstərmişdir. "Əkinçi" maarifçilik ideyalarını özünə yenilməz bayraq etmiş ilk Azərbaycan mətbuat nümunəsi idi. Bu da səbəbsiz deyil. Belə ki, XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının və maarifçilik ideya cərəyanının aparıcı qüvvələri, necə deyələr, cərəyanın təməl daşını qoyanlar məhz Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabi idi. Zərdabının nəzərində maarifçilik cəmiyyətin tərəqqiyə doğru inkişafının, cəmiyyəti bütün bələdlərdən xilas etməyin yeganə vasitəsi idi. O, anadilli mətbuatı milli mövcudluğu qoruyub saxlamaq yolunda bir vasitə kimi görürdü.

"Ətrafda müsəlman qaradaşlar bir-bir düşmənimiz əjdahanın ağına düşüb yox olduğunu görməyir və görmək də istəmir. Belə qəzet çıxarmaqdan savayı bir qeyri-ələc yoxdur ki, kağız üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin... Sonra düşmənin düşmənciliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar", - deyən Zərdabi minbir əziyyət və cəfa ilə nəhayət, bu məqsədinə çatdı. 1875-ci il iyulun 22-dən "Əkinçi" adlı qəzeti nəşr etməklə ictimai şüurda inqilabi dəyişikliyə yol açacaq, milli düşüncəni, inkişafı tələq edən məqalələrin dərc edilməsinə nail oldu. Bununla o, insanları maariflənməyə, elm, bilik öyrənməyə, cəhəltədən xilas olmağa səslədi, inkişafın qarşısında maneəyə çevrilən bəndləri dağıtdı, durğun suları hərəkətə gətirdi, Azərbaycanda nümunəvi qəzetçiliyin təməlini qoydu.

Ölkə Prezidenti Cənab İlham Əliyevin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamında da ilk milli qəzetimizin nəşrə başlaması mədəniyyət tariximizin ciddi bir hadisəsi kimi dəyərləndirilir, "Əkinçi" qəzetinin həqiqət qarçısı olduğu, xalqımızın maarifləndirilməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynadığı vurğulanır. Sərəncamda deyilir: "1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas-əlim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhəltə qarşı mübarizəyə çağırmış, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir. "Əkinçi"nin bəyan etdiyi prinsipləri rəhbər tutan və onun ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə dövrün mütərəqqi fikirlərini əks etdirmiş, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarmış, milli-mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şüurun formalaşmasında, xalqımızın müstəqillik arzularının gerçəkləşməsində mühüm rol oynamışdır".

Sonrakı dövrlərdə "Əkinçi" ənənələrindən bəhrələnən ilk gündəlik milli qəzet "Həyat", ilk məfkurə jurnalı "Füyuzat", ilk satira jurnalı və xalq tribunası "Molla Nəsrəddin", ilk uşaq

jurnalı "Dəbistan", ilk qadın jurnalı "İşıq" mətbuatı ölkəmizin ictimai-siyasi həyatının bayraqlarına çevirdi. Bir-birinin ardınca işıq üzü gören "İrşad", "Tazə həyat", "Tərəqqi", "Həqiqət", "Açıq söz", "Səda", "Məktəb", "Rəhbər" kimi dövrü nəşrlər cəmiyyətin inkişafına, insanların ictimai-siyasi proseslərə milli mənəfe prizmasından yanaşmalarına rəvac verdi, inkişafa səbəb olan fikir müxtəlifliyinin yaranmasında xüsusi rol oynadılar. 140 illik yubile-



yini qeyd edən milli mətbuatımızın çar Rusiyası dövründəki 43, Azərbaycan Xalq Cümhuriyyəti zamanındakı 2 və Sovet İttifaqı dövründəki 71 illik tarixi ilə müstəqilliyimizin ötən 24 ilini müqayisə etdikdə bir daha əmin oluruq ki, bu gün ölkəmizdə azad, demokratik mətbuat formalaşmış, milli mətbuatımız çox böyük inkişaf yolu keçib.

Müstəqil ölkə mətbuatını dirçəldən LİDER

Şübhəsiz ki, mətbuatımıza dövlət qayğısı məhz 1970-80-ci illərdə özünün yüksək səviyyəsinə çatmışdı. Bu tendensiya Ümummilli Lider Heydər Əliyevin xalqın tekdüzlü tələbi ilə ikinci dəfə ali siyasi hakimiyyətə gəldiyi 1993-cü ildən etibarən davam etdi. 1995-ci il noyabrın 12-də - müstəqil dövlətimiz özünün ilk Konstitusiyasını qəbul etdikdən, yeni parlament seçildikdən sonra Ulu Öndər ölkədə teleradio yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə yeni, müasir avadanlıqların alınmasına və quraşdırılmasına göstəriş verdi. Qafqazda ilk olaraq Azərbaycanda sovet dövründən qalan teleötürücü qurğular dəyişdirildi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, söz, məlumat və fikir azadlığının təmin edilməsi sahəsində mühüm tədbirlər həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olundu, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirildi. Bununla da, öl-



Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonunun Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 32 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,5 milyon (dörd milyon beş yüz min) manatı Tovuz rayonu İcra Hakimiyyətinə ayrılınsın. Maliyyə Nazirliyinə bu Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

"Azərbaycan Respublikasında KİV-lərinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi", bir il sonra, 3 aprel 2009-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar idi.

Dövlət başçısı milli mətbuatın yubileyi ilə bağlı ilk Sərəncamını 20 iyun 2005-ci ildə imzaladı, mətbuatımızın 130 illik yubiley bütün ölkə miqyasında qeyd olundu. Prezidentin qərarı ilə 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet redaksiyasının hər birinə 10 min manat həcmində birdəfəlik yardım göstərilib. Ümumilikdə, 2005-2008-ci illərdə 300 nəfərə yaxın KİV əməkdaşı orden və maddələrlə təltif edilib.

Beləliklə, bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır və bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir.

RƏFİQƏ KAMALQIZI

kəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm verildiyi bir daha təsdiqləndi. Ulu Öndər 27 mart 2000-ci ildə imzalanan "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında" Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olundu. KİV-lərlə əlaqəni kəsməyən, daim jurnalistlərin yanında olan, mətbuatla işləmək mədəniyyəti nümunəsini göstərən Ulu Öndər Heydər Əliyev 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərlərini qəbul etdi, mətbuatın problemlərini müzakirə etdi. Həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi, onlara kreditlər ayrıldı, mətbəələrə olan borcları "donduruldu". Dövlət başçısının mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ulu Öndər Heydər Əliyev 2002-ci il martın 22-də "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi" tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

Müstəqil mətbuatın inkişafı üçün hüquqi, maddi, demokratik şərait mövcuddur

Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə

Azad Rəhimov: "Bakı-2015" in möhtəşəm uğurunun əsasında vahid komandanın peşəkarlıq və əzmkarlığı, əlbir fəaliyyət dayanır



Sərəncamına əsasən, 2013-cü il yanvarın 17-də birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldı. Əsasən nazirlərdən, dövlət qurumlarının rəhbərlərindən ibarət Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sədrlik edirdi. Oyunlara hazırlığın əsas məsuliyyəti sözsüz ki, Təşkilat Komitəsinin üzərinə düşürdü. Buna görə də o, öz işini ciddi plan və qrafik əsasında aparırdı.

Təşkilat Komitəsinin qərarı ilə Əməliyyat Komitəsi yaradıldı və ona rəhbərlik mənə həvalə olundu. Ortaya çıxan bütün məsələləri, müəyyən problemləri biz Təşkilat Komitəsinin yaxından iştirakı ilə həll edirik, layihələri birgə həyata keçirirdik. Xüsusi qeyd etmək istəyirəm ki, hazırlıq pro-

lanırdı?

- Qarşımıza Oyunları yüksək səviyyədə təşkil etməklə yanaşı, Azərbaycanın mədəniyyətini, tarixini, musiqisini, mətbəxinə, xalqımızın qonaqpərvərliyini də dünyaya nümayiş etdirmək məqsədi qoyulmuşdu. Bizim üçün bu imkan daha çox açılış və bağlılıq mərasimlərində yaranırdı. Bu mərasimlərin hazırlanmasına cəlb olunmuş əcnəbi mütəxəssislərə birinci xanım Mehriban Əliyeva tərəfindən tövsiyələr və konkret istiqamət verildi. Onlar muzeylərdə, kitabxanalarda oldular, mədəniyyətimiz, mədəni dəyərlərimizlə bağlı materialları araşdırırdılar. Məşhur bəstəkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun ölməz musiqisi ilə birinci gündən onların diqqətini cəlb etdi və ideyalarını pərvazlandırdı. Nəhayət, hər birimiz möhtəşəm mərasimlərin şahidi olduq.

- Azərbaycan birinci Avropa Oyunlarında 21-i qızıl olmaqla 56 medal qazanaraq komanda hesabında ikinci yeri tutdu. İdman sahəsinə rəhbərlik edən şəxs kimi bu nəticə Sizin üçün nə qədər gözəl idi?

- Bu, doğrudan da gözəlməz uğur idi. Adətən idman mütəxəssisləri belə böyük yarışlardan əvvəl proqnozlar verməyi xoşlayırlar. Amma mən heç vaxt öz proqnozlarımı açıqlamamışam. Bununla belə etiraf edirəm ki, ikinci yer tutacağımızı, bu qədər medal qazanacağımızı gözləməmişdik.

Mən bu parlaq qələbələrin səbəbini ilk növbədə doğma torpaq amili, ruh yüksəkli-

ləcəyə çıxır açaraq zəngin miras qoydu. Sizcə, bu standartlar konkret olaraq nədən ibarətdir? Oyunlarda qazanılmış təcrübə, yaradılmış infrastruktur yaxın perspektiv üçün nələr vəd edir?

- Həqiqətən də Avropa Oyunlarının standartları müəyyənleşməmişdi, konkret təcrübə yox idi. Amma Olimpiya Oyunlarını götürsək, bununla bağlı onlarla təlimat kitabı var. Orada bütün təlimat və qaydalar əksini tapıb. Hər bir addımı ona əsaslanıb atırsan. Biz isə faktiki olaraq bu prosesə sıfırdan başladığımız. Demək olar ki, təlimat kitabçalarını gələcək oyunlar üçün biz yazdıq. Cənab Prezidentin bizə verdiyi əsas tapşırıq və istiqamət ondan ibarət idi ki, birinci Avropa Oyunlarını çalışıb Olimpiya Oyunları səviyyəsində keçirməliyik. Bütün idman qurğuları, infrastruktur, atletlər üçün yaradılan şərait beynəlxalq standartlara uyğun olmalıdır. Biz buna nail ola bildik. Möhtəşəm Atletlər Kəndi, Media Kəndi, idman arenalrı onları gören hər kəsi heyran edirdi. Zənnimcə, bütün bunlar gələcək Oyunlar üçün bir standart, nümunə ola bilər.

- "Bakı-2015" in rəsmi media tərəfdaşı olan AZƏRTAC Oyunların təbliğində, yarışların işıqlandırılmasında üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışdı. BEGOC-un baş icraçı direktoru kimi, agentliyimizin bu istiqamətdəki fəaliyyətini necə qiymətləndirərdiniz?

Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Oyunların yekunları ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırır. Onunla müsahibəni təqdim edirik:

- Azad müəllim, birinci Avropa Oyunları uğurla başa çatdı. İstədik bir qədər əvvələ qayıdaq. Bu Oyunların keçirilməsi barədə qərar qəbul ediləndə hazırlıq işləri üçün cəmi 30 ay vaxt qalırdı. Sizcə, Oyunlara hazırlıq prosesinin çox qısa müddətdə və yüksək səviyyədə tamamlanmasında hansı amillər əsas rol oynadı?

- Belə böyük, möhtəşəm tədbirləri həyata keçirmək üçün əsas vaxt aparın və ən mühüm məsələlərdən biri inşaat işləridir. Tikintini vaxtında tamamlamaq ən ümdə məsələdir. Bizdə vəziyyət elə idi ki, Bakı Olimpiya Stadionunun, Bakı Su İdmanı Sarayının tikintisi barədə qərarlar birinci Avropa Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsindən əvvəl qəbul edilmişdi. Həmin idman qurğuları gələcəkdə keçiriləcək böyük yarışlar üçün nəzərdə tutulurdu. Bu sıradan ilk mötəbər idman tədbiri məhz birinci Avropa Oyunları oldu.

Bundan başqa, "Baku Crystal Hall" kimi mövcud arenalarla yanaşı, müvəqqəti idman qurğuları yaradılmalı idi. Onların da tikintisi vaxtında tamamlandı. Beləliklə, bizi narahat edən ən böyük məsələlər həllini tapdı. İkinci böyük amil və təşkilati məsələlərdən biri də əməliyyat işləri idi. Bakıya çoxlu idmançının, qonağın gəlməsi gözlənilirdi. Onların qarşılınması və yerləşdirilməsi, qidalanması, nəqliyyatla təmin olunması, təhlükəsizlik məsələlərinin həlli kimi müəkkəb vəzifələrin öhdəsindən yüksək peşəkarlardan ibarət komanda gələ bilərdi. Biz belə bir komanda formalaşdırma bildik. İşlər bütün istiqamətlər üzrə vaxtında və qrafikə uyğun olaraq aparıldı və biz Oyunlara hər tərəfli hazırlıqla başlaşa bildik.

- Azərbaycan "Bakı-2015" birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdi. Şübhəsiz ki, hazırlıq işlərində Təşkilat və Əməliyyat komitələri müstəsna rol oynadı. Bu iki qurum arasında fəaliyyət necə əlaqələndirilirdi? Hər hansı ciddi problemlə qarşılaşdınız?

- Azərbaycan Prezidenti İlham Əliyevin

sesinin uğurla başa çatmasında birinci xanım Mehriban Əliyeva çox böyük rol oynadı. O, Təşkilat Komitəsinin rəhbəri kimi Avropa Oyunlarının hazırlıq məsələləri ilə şəxsən məşğul olur və işlərə bilavasitə nəzarət edirdi. Mən uğurun əsas amillərindən birini məhz Mehriban Əliyevanın sədrliyi ilə vahid komandanın peşəkarlığı, əzmkarlığı və

"Hazırlıq prosesinin uğurla başa çatmasında birinci xanım Mehriban Əliyeva çox böyük rol oynadı"

əlbir fəaliyyətlə izah edərdim.

- İlk Avropa Oyunları istər Azərbaycanda, istərsə də dünya miqyasında gözlənilməyindən də böyük marağa səbəb oldu. Sizcə, bu marağın nə ilə izah oluna bilər?

- Sözsüz ki, hər bir hadisənin ilki insanların diqqətini daha çox cəlb edir. Tarixdə ilk, yeni bir layihə həyata keçirilirdi. Buna görə də "Bakı-2015" dünyada çox böyük marağa doğurdu. Bu yeni layihə, eyni zamanda, ona görə maraqlı idi ki, Avropanın Olimpiya Oyunlarının mərkəzi olmasına baxmayaraq, bu qitənin heç vaxt öz Oyunları olmayıb. Biz də öz növbəmizdə çalışdıq ki, televiziya kanallarında, qəzet və jurnallarda, informasiya portallarında geniş məlumatlar yaymaqla, Avropanın paytaxt şəhərlərində təqdimatlar keçirməklə "Bakı-2015"ə diqqəti daha çox cəlb edək. Mübalığəsiz deyə bilərəm ki, biz bu məqsədə nail olduq.

Digər bir məqam da ondan ibarət idi ki, bu yarışlarda 50 ölkə iştirak edirdi. Qitənin güclü atletləri 20 idman növü üzrə yarışdırırdılar.

Sadaladığım bütün bu amillər Oyunların sözün əsl mənasında idman bayramına çevrilməsini, böyük marağa səbəb olmasını şərtləndirdi.

- Oyunların istər açılış, istərsə də bağlanış mərasimləri çox möhtəşəm alındı. Bunu dünya mediasının, idman mütəxəssislərinin rəyləri də təsdiqləyir. Mərasimlərin ideyası, süjet xətti nədən qaynaq-

yi, Vətənin şərəfini uca tutmaq əzmi ilə izah edərdim. Digər tərəfdən, komandamız idmanın bütün növlərində, bir çox çəki dərəcələrində təmsil olundu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, yarışlarda Azərbaycanın 291 idmançısı iştirak edirdi və bacarıqlı atletlərimiz onlara bəslənən ümidləri doğrultdular.

- Prezident İlham Əliyev idmançılarımızın çıxışlarını arenalarda izləyərək onlara şəxsən dəstək olurdu. Prezident keçirdiyi hissləri belə ifadə edib: "Bu günlər ərzində hamımız yəqin ki, bir neçə dəfə kövrəldik. Hamımızın elə unudulmaz anları olmuşdur ki, bunu sözlə təsvir etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, gücü, xalqımızın birliyi, bütün bunlar heç vaxt yadımızdan çıxmayacaq". Azad müəllim, yəqin ki, Siz də eyni hissləri keçirmisiniz, kövrəldiyiniz anlar da olub...

- Bu, sevinc göz yaşları idi. İdman elə bir maraqlı aləmdir ki, qələbə, yaxud məğlubiyyət istər-istəməz insanın daxilində müəyyən hisslər yaradır. Həmin hisslər bəzən göz yaşları, kövrək duyğularla müşayiət olunur. Elə biz də həmin anları və hissləri yaşayırdıq. Bu, eyni zamanda, böyük qürur hissi doğururdu. Bizim emosiyalarımız məhz keçirdiyimiz həmin hisslərdən qaynaqlanırdı.

- Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi, gə-

- Mən Azərbaycan mediasının bu Oyunların təbliği istiqamətində fəaliyyətini, bizə göstərdiyi köməyi çox yüksək qiymətləndirirəm və onlara dərin minnətdarlığımı bildirirəm. Çox yüksək peşəkarlıqla və gözəl iş aparıldı. Heç bir məsələ, heç bir an diqqətdən kənar qalmadı və operativ şəkildə işıqlandırıldı. Sözsüz ki, media qurumlarının imkanları və missiyası müxtəlifdir. Bu mənada Azərbaycanın ən böyük informasiya agentliyi olan AZƏRTAC-ın yaydığı xəbərlər daha vacib idi. Ona görə ki, AZƏRTAC dünyaya 7 dildə xəbərlər, foto və videomateriallar çatdırır. Digər tərəfdən operativ fəaliyyət göstərir, məlumatların və faktların səhiiyyəsinə xüsusi diqqət yetirir. Belə bir mötəbər, nüfuzlu xəbər qaynağı birinci Avropa Oyunlarının işıqlandırılması üçün çox vacib idi. Bu, xüsusən ona görə vacib idi ki, istər Oyunlar ərəfəsində, istərsə də yarışların gedişində müəyyən qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, "Bakı-2015" in üzərinə hər vaxt kölgə salmaq istəyirdilər. Azərbaycan KİV-ləri, bizimlə birgə işləyən jurnalistlər və ilk növbədə rəsmi media tərəfdaşımız olan AZƏRTAC yalan və böhtanları ifşa etmək üçün həqiqətən böyük iş apardı. Nəticədə həmin qara qüvvələr öz məkrli niyyətlərinə nail ola bilmədilər. Ona görə də mən AZƏRTAC-ın bütün kollektivinə öz minnətdarlığımı bildirmək istədim. Belə düşünürəm ki, "Bakı-2015" in media tərəfdaşı olmaq öz-özlüyündə zəngin təcrübə və böyük məktəbdir. Biz bu təcrübədən qarşdakı mötəbər yarışlarda birgə istifadə edəceyik.

- Maraqlı müsahibəyə görə çox sağ olun.

2 iyul 2015-ci il

Siyavuş Novruzov: "YAP araşdırmalarını yekunlaşdırıb"



fər müşahidəçi təyin etmək hüququna malik. Bu baxımdan həmin şəxslərin də müəyyənlişməsi və seçilməsi prosesi gedir. Həmçinin namizədlərimiz üçün imza toplayacaq şəxslərin müəyyənlişdirilməsi prosesi gedir. Çalışırıq ki, hər bir dairə üçün təxminən 10 nəfər imza toplayan şəxs müəyyən edək ki, imzatoplama kampaniyası uğurla başa çatsın. Bundan sonra isə qalan proseslərə seçkiyə start verildikdən sonra başlanılacaq.

- YAP-ın parlamentdə təmsil olunan hazırkı tərkibində hansı dəyişikliklər gözlənilir?

SİA Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun müsahibəsini təqdim edir:

- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyasının qarşından gələn parlament seçkilərinə hazırlıq işləri hansı mərhələdədir?

- Parlament seçkilərinə hazırlıqla əlaqədar proseslər gedir. Partiyanın rayon və şəhər təşkilatlarına lazımı tapşırıq və tövsiyələr verilib. Mərkəzi seçki qərargahının və yerli seçki qərargahlarının fəaliyyət proqramı hazırlanıb və mərhələli şəkildə bu proqram həyata keçirilir. Hazırda rayon və şəhər seçki qərargahlarının yaradılması və texniki təchizatı, orada fəaliyyət göstərəcək şəxslərin seçilməsi və onlara təlimlərin keçirilməsi prosesi gedir. İyul ayı ərzində bu məsələlər öz həllini tapmalıdır. Bundan əlavə, hər bir dairənin ərazisində seçicilərin kateqoriyaları, əhalinin məşğuliyyəti, oradakı problemlər və digər məsələlərlə bağlı araşdırma aparılacaq. Avqust ayının 1-dək bu proseslər də həllini tapmalıdır. Bütün seçki dairələrində namizəd irəli sürdüyümüz üçün Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, hər bir dairə və məntəqəyə bir nəfər məşvərətçi səs hüquqlu üzv və bir nə-

- Hər bir dairə və namizədlər üzrə araşdırmalar aparılıb. Yeni fəaliyyətdə olan deputatların və gələcəkdə deputatlığa namizədliyi irəli sürüləcək şəxslərin fəaliyyəti ilə əlaqədar dairələrdə araşdırmalar aparılıb. Bilirsiniz ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti blok şəkildə və ya ayrı-ayrılıqda seçkilərdə iştirak etməklə bağlı öz fikirlərini bildiriblər. Bu baxımdan biz indiki həmin partiyalardan kimlərin hansı dairələrdən namizədliyini irəli sürəcəyini və bizdən onlara kimlərin alternativ ola biləcəyini öyrənəcəyik. Yeni Azərbaycan Partiyası öz araşdırmalarını yekunlaşdırıb. Biz hər bir dairədən öz namizədlərimizi irəli sürəcəyik. Digər partiyaların hansı dairələrdən kimlərin namizədliyini irəli sürəcəyini gözləyirik. Ola bilər ki, bizdə hansısa operativ yerdəyişmələr olsun.

- Bu seçkilərdə gənc namizədlərə üstünlük veriləcəkmi?

- Gənclərlə bağlı konkret bir məsələ yoxdur. Yəni kimin yaşlı, kimin gənc olması məsələsi yoxdur. Təbii ki, Azərbaycanda kifayət qədər yaxşı təh-

sil almış, dövlətçiliyə sədaqətli, Azərbaycanı layiqincə təmsil edə biləcək yeni nəslin nümayəndələri yetişib. Əvvəl bələdiyyə seçkilərində gənclərin sayı dörd faiz təşkil edirdisə, son bələdiyyə seçkilərində artıq bu rəqəm 30 faizdən yuxarı oldu. Bunu əsas müəyyən edən seçicidir. Əgər seçici səs verəcəksə, layiq biləcəksə, deməli, o insanlar orada təmsil olunmalıdır.

- Müxalifət düşərgəsinin seçkilərə hazırlığını və onların bu seçkilərdəki şansını necə dəyərləndirirsiniz?

- Müxalifət partiyaları heç bir araşdırma aparmadan, dairələrin yerli xüsusiyyətlərini öyrənmədən namizəd müəyyənlişdirməyə çalışırlar. Müxalifətdə bu təhlil yoxdur, elə təxminən deyirlər ki, mən filan yerdən namizədliyimi verəcəyəm, amma dəfələrlə sübut olunub ki, müxalifət "liderləri" son 20 ildə hər dəfə öz dairələrini dəyişiblər. Yeni bu onun göstəricisidir ki, onlar konkret araşdırma aparmırlar. Bir dəfə bir dairədən namizədliklərini irəli sürürlər, buradan alınmadısa, başqa dairədən namizədliklərini veririlər, oradan bir başqa dairəyə gedirlər və bunun heç birinin fundamental əsası olmur və uduzurlar. Onlar nəzərdə tuturlar ki, filan rayonun ərazisində müəyyən problemlər var. Onlar elə düşünürlər ki, həmin yerdən öz namizədliklərini irəli sürsələr, insanlar bunlara səs verəcəklər.

Problem var və bu problemin həlli istiqamətində də işlər gedir. İnsanlar bunu başa düşür, dərk edir. İnsanlar problemin həll olunması üçün narazılığını bildirir, müxalifətə səs vermək üçün deyil. Amma müxalifət bu problemin əlində bayraq tutaraq, tez həmin dairədən namizədliyini irəli sürür və elə bilir ki, bu insanlar onlara səs verəcəklər. Bu cür halları çox görmüşük. Hesab edirəm ki, müxalifətin bu seçkilərdə də heç bir perspektivi olmayacaq. Digər tərəfdən, müxalifətin heç bir sosial bazası yoxdur. İnsanlar artıq onlara etibar etmirlər. Bu, müxalifətin mitinq adı altında keçirdiyi son bir neçə aksiyadan aydın göründü.

Cəbhə bölgəsində yeni tikilən daha bir hərbi hissə istifadəyə verilib



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilib müasir avadanlıqla tam təchiz edilən növbəti hərbi hissə istifadəyə verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışında iştirak edərək yeni inşa olunan qərargah, əsgər yataxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlərlə tanış olub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni hərbi hissənin açılış münasibətilə şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb: "Bu, növbəti dəfə Azərbaycan dövlətinin iqtisadi qüdrətinin təsdiqi və Silahlı Qüvvələrə göstərilən qayğının nəticəsidir. Bir neçə gün əvvəl Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılışını həyata keçirdik. Bu, Xəzər dənizində müasir qurğu və avadanlıqla təmin edilmiş ən böyük hərbi-dəniz bazasıdır. Təntənəli açılış mərasimində çıxış edən Prezidentimiz Silahlı Qüvvələrin fəaliyyətinə yüksək qiymət verdi. Ali Baş Komandan qeyd etdi ki, ordu gündən-günə inkişaf edir, döyüş hazırlığını artırır və nizam-intizam möhkəmlənir. Dövlətimizin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələr ən müasir döyüş texnikası, silah və sursatla təmin olunur. Bu gün Azərbaycan xalqının və dövlətinin etimadını doğrultmaq məqsədilə döyüş hazırlığını artıran və xidməti yüksək səviyyədə təşkil edən Silahlı Qüvvələrimiz işğal olunmuş torpaqlarımızın azad edilməsi vəzifəsini yaxın vaxtda həyata keçirməyə qadirdir.

Prezidentin birmənalı şəkildə dediyi "Rədd olunlar bizim torpaqlarımızdan! Əgər erməni əsgəri ölmək istəmirsə Ağdama, Füzuliyə gəlməsin", - sözləri bizim üçün bir göstərişdir və biz bunu layiqincə yerinə yetirməliyik. Çünki bunu bizdən Azərbaycan xalqı gözləyir, Ali Baş Komandan tələb edir".

Bakı Ali Neft Məktəbi 10 tələbəsini təcrübə keçmək üçün Türkiyəyə göndərir



Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi" ixtisası üzrə üçüncü kursda təhsil alan 10 tələbəsi Türkiyəyə göndərilir. BANM-dan AZƏRTAC-a bildirilib ki, tələbələr Türkiyənin İzmir şəhərində

"Petkim" şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcəklər. Bununla bağlı keçirilən tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov bu ali məktəbin tələbələri üçün belə imkanların hər il yaradılacağını bildirdi. BANM-in dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurduğunu diqqətə çatdıran E.Qasımov tələbələrin Azərbaycan

Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müəssisələrində də təcrübəyə cəlb edildiklərini vurğulayıb, bu ali məktəbin "SOCAR Turkey Energy" və "Petkim" şirkətləri ilə əməkdaşlığından söz

açılıb. Bildirilib ki, tələbələr təcrübəyə iki qrupda göndəriləcəklər. Birinci qrup iyulun 1-dən 24-dək, ikinci qrup isə iyulun 26-dan avqustun 14-dək təcrübədə olacaq. Tələbələr tikintisi davam edən nəhəng obyektə tikinti-quraşdırma və tamamlama işləri, həmçinin hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnologiyaların işi ilə yaxından tanış olacaqlar. Onlar texnologiyaların və reqlamentlərin, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini, istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrənəcəklər. Tikintisi davam edən və bir sıra istehsal sahələri istismarda olan bu müəssisədə keçdikləri istehsalat təcrübəsi tələbələrini ilboyu auditoriyalarda əldə etdikləri nəzəri bilikləri təcrübə ilə vəhdətdə daha dərinlən mənimsəmələrinə kömək edəcək.

Zərdabda Milli Mətbuatımızın 140 illiyi ilə bağlı regional konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına uyğun olaraq dünən Zərdab rayonunda - Həzən bəy Zərdabının ana yurdunda mətbuat nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə regional konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, mətbuat nümayəndələri öncə müasir Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra tədbir iştirakçıları milli mətbuatımızın banisi Həsən bəy Zərdabının xatirəsini anıb, abidəsi önünə gül-çiçək dəstələri düzüb-

Daha sonra konfrans iştirakçıları Həsən bəy Zərdabi muzeyində olublar. Qonaqlar muzeyin xatirə kitabına ürkə sözlərini yazıblar. Burada onlara nümayiş etdirilən eksponatlar barədə ətraflı məlumat verilib. Heydər Əliyev Mərkəzində mətbuat günü ilə bağlı keçirilən regional konfransı açıq elan edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev mətbuat nümayəndələrini yubiley münasibətilə təbrik edib. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək, qonaqları Həsən bəy Zərdabının ana yurdunda salamlamaqdan məmnunluğunu bildirib. İcra hakimiyyətinin başçısı konfransın "Bakı-2015" ilk Avropa Oyunlarında ölkəmizin qazandığı uğurların doğurduğu xoş təəssüratların təsirində keçirildiyini vurğulayıb. Sonra Ərəstun Mehdiyev konfransda çıxış edib. O, son illər ölkə-

lərdən bəhs edən Ərəstun Mehdiyev bildirib ki, 1875-ci il iyulun 22-də fəaliyyətə başlayan və cəmi 56 nömrəsi çıxan "Əkinçi" həm də dövrün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı və çarçısı olub, ziyalıları vahid azərbaycançılıq ideyası ətrafında birləşdirərək bir araya gətirən "Əkinçi" qəzetinin təsisçisi Həsən bəy Zərdabının milləti qarşısında xidmətlərindən danışan Ərəstun Mehdiyev deyib: "Zərdabi Zərdabi Azərbaycana, Azərbaycana isə dünyaya tanıdıb. Biz milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı ilk regional konfransı Zərdabda keçirməklə Həsən bəy Zərdabiye ehtiramımızı ifadə edirik".

Ərəstun Mehdiyev ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra mətbuatın inkişafına xüsusi önəm verdiyini, azad sözlə, azad fikrə geniş imkanlar yaradıldığını diqqətə çatdırıb.



mizin digər bölgələri kimi, Zərdabın da sürətlə inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin Zərdabi yurdunda göstərdiyi diqqət və qayğının nəticəsidir.

Prezident Administrasiyasının rəsmisi dövlətimizin başçısının son dövrlərdə Zərdaba iki dəfə səfər etməsindən danışaraq, Zərdabi muzeyinin əsaslı təmiri və eksponatlarla zənginləşdirilməsi məqsədilə 300 min manat vəsaitin ayrılması barədə Sərəncamın və bu işlərin həyata keçirilməsinin zərdablılar tərəfindən böyük minnətdarlıqla qarşılandığını diqqətə çatdırıb. Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərən "Əkinçi" qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı və demokratikləşməsi istiqamətində görülən iş-

1998-ci ildə mətbuat üzərindən senzuranın götürülməsi ilə dövlətin mətbuata nəzarəti aradan qaldırıldı. Bundan sonra mətbuat daha sürətlə inkişaf etməyə başladı. Bu gün Azərbaycan mətbuatı qarşısında böyük vəzifələrin durduğunu bildiren Ərəstun Mehdiyev qeyd edib ki, kütləvi informasiya vasitələri hazırda ölkəmizə qarşı aparılan "qara piar" kampaniyasına tutarlı cavab verməli, müxtəlif mövzularda operativ, düzgün və geniş təhlili yazılar buraxmaqla, ictimaiyyəti vaxtında məlumatlandırmalıdır.

Sonra Ərəstun Mehdiyev Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 2 iyun tarixli Sərəncamına diqqətini cəlb edərək bildirib ki, bu sərəncamda uyğun olaraq respublikamızda milli mətbuatımızın yubileyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək. Bu silsilədən ilk tədbir Bakı

Dövlət Universitetində keçirildi. Regionlar üzrə ilk konfrans isə Zərdabi yurdunda təşkil olunur. Hər iki ünvanın böyük rəmzi mənası var. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində gördüyü işləri xatırladan Ərəstun Mehdiyev bunun davamlı olacağını diqqətə çatdırıb.

Regional konfransda Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev

"Azərbaycan milli mətbuatı 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda məruzə edib, milli mətbuatımızın keçdiyi tarixi yola nəzər salıb, müasir jurnalistikanın, region mətbuatının qarşısında duran vəzifələrdən danışdı. Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səferli, Milli Məclisin deputatı Jalə Əliyeva bu gün milli mətbuatımıza, jurnalistlərə göstərilən döv-

lət qayğısından bəhs ediblər.

Sonra konfrans işini məruzə və çıxışlar ətrafında müzakirələrlə davam etdirib. Yerli qəzetlərin redaktorları region mətbuatının bugünkü durumundan, son dövrlərdə bu sahədəki inkişafdan danışdılar.

Konfransa yekun vuran Prezident Administrasiyasının rəsmisi Ərəstun Mehdiyev mətbuatın qarşısında duran vəzifələrdən, regionların inkişafı sahəsində əldə olunan uğurların informasiya təminatından söhbət açıb.

2 iyul 2015-ci il

Azərbaycan polisi 97 il şərəfli yolda

İyulun 2-də daxili işlər orqanlarının əməkdaşlarının peşə bayramıdır



97 ildir ki, şərəfli yol keçən Azərbaycan polisi iyulun 2-də peşə bayramlarını qeyd edir. 1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradıldıqdan sonra, fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Fətəli xan Xoyskinin başçılığı ilə hökumət təşkil edilir və o, eyni zamanda, cümhuriyyətin ilk daxili işlər nazirliyi kimi fəaliyyət göstərir. 1918-ci il iyunun 24-də AXC milli hökuməti "Hökumət müəssisələrinin öz vəzifələrini tərk etmiş qulluqçular haqqında" özünün 178 sayılı qərarını verir. Həmin qərara uyğun olaraq iyulun 2-də Gəncədə ilk polis orqanları

təsis edilir, onların kadr və məvacib məsələlərinə baxılır. 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyi təmin edən orqan idi.

Azərbaycan polisinin prinsipi - tarixi məqamlar

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yaranmış müəkkəb vəziyyət, ölkə həyatının bütün sahələrini bürümüş hərəmərclik və özbaşınalıq hüquq-mühafizə strukturlarından da yan keçməmişdi. Respublikamız yeni bərpa etdiyi müstəqilliyini itirmək təhdidi ilə üzleşmiş, vətəndaşlarımızın azad və təhlükəsiz şəraitdə yaşamaq hüququ pozulmuşdu. Belə ağır vəziyyətdə xalqımızın təkdi

ilə 1993-cü ilin iyununda Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ümummilli Liderimiz Heydər Əli-

yev ölkəni vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdi, müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu ideologiyasının, habelə milli inkişaf modelinin əsasını qoydu. Bu dövrün ən əhəmiyyətli mərhələsi Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi illər olmuşdur. Demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan Ümummilli Liderimiz Heydər Əliyev 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-ni Azərbaycan Polisi Günü elan etdi. Onu da vurğulamaq lazımdır ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gördüyü möhtəşəm işlərin miqyası, o cümlədən, daxili işlər orqanlarının formalaşmasında və inkişafındakı rolu son dərəcə böyük və əvəzsizdir.

Ümummilli Lider Heydər Əliyev 2003-cü il iyulun 1-də daxili işlər orqanlarının şəxsi heyətinə müraciətində demişdi: "Dövlətimizin güclənməsi, demokratiyanın inkişafı, qanunun aliliyinin təmin edilməsi sahəsində biz əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik".

Bu tövsiyyəyə uyğun olaraq, nazirliyin qarşısında duran ən əsas vəzifələrdən biri böyük çətinliklər

və gərgin səylər hesabına qazanılmış müsbət mövqeləri əldən verməmək, uğurlardan arxayınlaşmaq, onları qoruyub saxlamaq və daha da artırmaqdır. Bunun üçün polisin kifayət qədər qüvvəsi, potensialı, kadr ehtiyatı var.

Prezident İlham Əliyev daxili işlər orqanlarına daim böyük önəm verir

Prezident İlham Əliyevin son 11 il ərzində DİN-in inkişafına və daha da sürətlənməsinə daima diqqət və qayğı ilə yanaşmışdır. Ötən dövrdə nazirliyin Polis Akademiyasında ən yüksək tələblər səviyyəsində tədris və məişət korpusları, xüsusi təchiz olunmuş auditoriyalar, idman kompleksi, sıra meydanları və s. istifadəyə verilib. Akademiyada ixtisaslı polis kadrlarının hazırlanması üçün hər cür şərait yaradılıb. Azərbaycan Prezidentinin yüksək diqqət və qayğısı sayəsində nazirlik sistemində gədən inkişaf proseslərinə paralel olaraq, xüsusi təyinatlı təhsil müəssisələri də beynəlxalq təcrübəyə uyğun təkmilləşmişdir. Polisin yaranmasının 95-ci ildönümünə həsr olunmuş tənənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdi: "Mən çox şadam ki, polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır. Əminəm ki, Polis Akademiyasında hazırlanan kadrlar



əsl peşəkarlar olacaqlar". Daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında həlledici rol oynayan Polis Akademiyası bu gün ölkəmizin yüksək reytingə malik ali təhsil ocaqlarından birinə çevrilmişdir.

Polis orqanları 97 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilmiş, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynamışdır. Bu dövr ərzində Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atmış, qanunun aliliyinin, insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifənin öhdəsindən layiqincə gəlmişdir.

Cəmiyyətin qorunmasında xüsusi önəm daşıyan DİN bundan sonra da ölkədə asayişin qorunması istiqamətində var gücü ilə çalışacaqdır. Təbii ki, bu önəmin tərkib hissəsi dövlətin bu istiqamətdə göstərdiyi əhəmiyyətli əmil - DİN işçilərinə diqqət və qayğı dayanır.

R.HÜSEYNOVA

Mixael Vesper: “İlk Avropa Oyunları müxtəlif ölkələrdən insanları birləşdirmək missiyasını da uğurla yerinə yetirdi”

Almaniyanın “Die Zeit” qəzetində bu ölkənin Olimpiya Komitəsinin baş direktoru Mixael Vesperin “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı fikirləri yer alıb. M.Vesper Avropa Oyunlarını müxtəlif ölkələrdən olan insanları birləşdirən və onları heyrləndirən bir hadisə kimi qiymətləndirib. O qeyd edib ki, milli və beynəlxalq idman birliklərinin əsas vəzifələri idman tədbirləri çərçivəsində integrasiyanın təşviq edilməsi, ayrı-seçkiliyə qarşı mübarizə aparılması, ekologiyanın qorunması və iqtisadi davamlılığın gücləndirilməsinə nail olunmasıdır. İdman global hərəkətdir və onda hər bir ölkənin öz səsi var. İdmanı siyasiləşdirmək, onu siyasətlə eyni tutmaq olmaz. Çünki idman insanları bir yerə toplamaq və ilhamlandırmaq qüvvəsinə malikdir. Bakıda keçirilən ilk Avropa Oyunları bu missiyanı da uğurla yerinə yetirdi. Bakıda azərbaycanlı və erməni, uk-



raynalı və rus, kosovolu və serb idmançılarının Atletlər Kəndində bir yerdə qalmaları, məşq etmələri və onların hamısının eyni qaydalara riayət etmələri buna misal kimi göstərilə bilər. Bunu həm də münaqişələrlə dolu olan dünyamıza mesaj kimi qiymətləndirmək olar.

Birinci Avropa Oyunları ərəfəsində Avropa Parlamentində Azərbaycanla bağlı keçirilmiş dinləməyə münasibət bildiren M.Vesper deyib ki,

Azərbaycan kimi vacib tərəfdaşla bu cür davranmaq düzgün deyil. Dinləmədə özünün də iştirak etdiyini deyən baş direktor bildirdi ki, orada bəzi deputatlar almaniyalı idmançıların Bakıya müəyyən şərtlər daxilində göndərilməsini tələb edirdilər. Lakin Almaniya Avropa Oyunlarında iştirak etdi və bu, düzgün bir qərar idi. Almaniya atletləri Bakıda bu ölkənin bir növ səfirləri qismində çıxış edirdilər. Onlar tolerantlığın, ədalətin rəmzidirlər. Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin bu ölkə üçün böyük üstünlüyünün olduğunu vurğulayan Almaniya Olimpiya Komitəsinin baş direktoru deyib ki, bu böyük idman hadisəsi Azərbaycanın dünya miqyasında daha çox tanınmasında mühüm rol oynayacaq.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

XİN: İlk Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gələn əcnəbilərin sayı 28 mindən çox olub

Beynəlxalq ictimaiyyət tərəfindən birinci Avropa Oyunlarına göstərilən yüksək marağın nəticəsidir ki, Oyunlarda iştirak etmək üçün Azərbaycana gələn əcnəbilərin sayı 28 min nəfərdən artıq olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirdilər ki, Azərbaycan Respublikası Prezidentinin “Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 2014-cü il 8 avqust tarixli 675 nömrəli Sərəncamına əsasən Xarici İşlər Nazirliyinin üzərinə düşən vəzifələrin, xüsusilə, konsulluq və viza təminatı məsələlərinin icrası üçün zəruri tədbirlər görülüb.

Birinci Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün ölkəmizə gəlmiş əcnəbi vətəndaşlara bilet və ya biletin alınmasını təsdiq edən sənəd əsasında Oyunların açılışına 10 gün qalmışdan başlayaraq - iyunun 2-dən 28-dək Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən operativ qaydada viza rəsmiləşdirilməsi həyata keçirilib. İlk Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək məqsədilə bilet alan əcnəbilər arasında Rusiya, Böyük Bri-



taniya, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil edib.

Aydın Mirzəzadə: “İkili standart və qeyri-obyektivlik halları baş verir”

“Çox təəssüf ki, Azərbaycan əleyhinə aparılan çirkin kampaniyaya, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) müəyyən dairələr də qoşuldu”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə AŞPA-nın Yay sessiyasında Azərbaycan əleyhinə qəbul olunan qətnaməyə münasibət bildirərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, Azərbaycanla bağlı qəbul edilən qətnamə bir çox ədalətsizliklərlə zəngin idi: “Azərbaycanı məhbus məsələsinə görə ittiham etmək, eləcə də ölkəmizdə demokratik prinsiplərin pozulduğunu iddia etmək gülüncdür. Başqası bil-məsə belə, AŞPA-nın məruzəçiləri Azərbaycana gəldikləri zaman ölkəmizdəki real şəraitlə yaxından tanışdır-

lər. Onlar müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşür, azad mətbuatla tanış olurlar. Beləcə, onlar Azərbaycanın açıq cəmiyyət olduğunu fərqlənə bilərlər. Bütün bunların fəvqündə yenidən Azərbaycanı ittiham etmək ikili standartlardan cavab verir. Bu gün qonşu Ermənistanla insanların haqları pozulub və onlar polis zorakılığına məruz qalır. Eləcə də Azərbaycanın ərazisinin bir hissəsi işğal olunub, amma nədənsə AŞPA bütün bunlara göz yumur. Yəni birmənalı şəkildə ikili standart və qeyri-obyektivlik halları baş verir. Təbii ki, bunun arxasında Avropada fəaliyyət göstərən müəyyən anti-Azərbaycan mərkəzləri durur”. A.Mirzəzadə əlavə edib ki, Azərbaycanın müasir, sivil bir dövlət olmaq arzusu onlarda qıcıq doğurur: “İ Avropa Oyunlarının açılış mərasimində və sonrakı gedişatında Avropanın müəyyən dairələrinin susmaq



siyasəti və Azərbaycana qarşı qəbul edilən qətnamə onlarda yaranan qıcığın bariz göstəricisi idi. Bəlkə də kimlərsə bununla Azərbaycanı tutduğu demokratiya yolundan çəkəndirməyə çalışır. Amma birmənalı şəkildə bunun ədalətsiz olduğunu nəinki ölkəmiz, eyni zamanda digər ölkələrin nümayəndələri də etiraf edirlər”.

Seymur Orucov: “Azərbaycan gələcəkdə idman oyunlarını paytaxtına çevriləcək”



“Biz ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini bir bayram hesab edirik. Sözüün həqiqi mənasında, bəlkə də heç bir Avropa ölkəsi, onların olimpiya komitələri, bir çox beynəlxalq təşkilatlar düşünmürdü ki, ölkəmiz qısa müddət ərzində beynəlxalq miqyaslı tədbiri yüksək səviyyədə keçirə bilər. Hətta deyirdim ki, “G-20”nin üzvü olan ölkələrin bir çoxu bu cür tədbirə qısa müddətdə hazır ola bilməzdi”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, oyunların keçirilməsi üçün seçilən ölkə mütləq şəkildə iqtisadi cəhətdən inkişaf etmiş, siyasi mühitin qənaətbəxş, demokratik ab-havanın bərqərar olduğu məkən olmalıdır: “İdman oyunlarının keçirilməsi ondan xəbər verir ki, yəni bu cəmiyyətin özünün bütün sferalarında inkişaf var. İqtisadi inkişaf idman düz mütənasıbdır. Yeni inkişaf olmayan yerdə idmana diqqətdən, qayğıdan danışmaq mümkün deyil. Azərbaycan dünyaya bunu isbat etdi. 24 il müstəqillik tarixi baxımından çox qısa, kiçik bir zərrəcik kimi görünərsə də, Azərbaycan artıq 24 il ərzində böyük nailiyyətlər əldə edib. Təbii ki, Ümummilli Lider Heydər Əliyevin qurmuş olduğu Azərbaycan dövləti bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir. Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi, startının ölkəmizdən götürülməsi Azərbaycanın böyük uğurudur. Bildiyiniz kimi, Yay Olimpiya Oyunlarının adı çəkildə ilk olaraq Yunanıstan dövləti yada düşür. İndi də ilk Avropa Oyunları deyiləndə Azərbaycan yada düşəcək. Təbii ki, burada Azərbaycanın dövlət, hökumət təsisatlarının hamısı, cəmiyyətimiz, qeyri-hökumət təşkilatları (QHT) və s. birlikdə bir yumruq halında oyunlara səfərbər oldular. Azərbaycanda tikilən idman arenalarının hamısı beynəlxalq standartlara cavab verən ən son müasir idman kompleksləri, arenalarıdır. Hətta onların bir çoxu rekonstruksiya olundu, bəziləri yenidən inşa olundu”. S.Orucov bildirdi ki, artıq Azərbaycan Yay Olimpiya Oyunlarının keçirilməsinə iddia edə bilər: “Avropa Oyunlarının keçirilməsi üçün təqdim edilən arenaları kifayət etmir. Azərbaycan bütün sahələrdə - İKT, yol infrastrukturunu, təhlükəsizlik və s., o qədər inkişaf edib ki, artıq biz bunu dünyaya nümayiş etdirdik. Avropa Oyunlarının bizim üçün ən böyük vacib şərtlərindən biri o oldu ki, biz Azərbaycanı, ölkəni tanımaq, gələcək hədəflərə çatmaq üçün əlimizə başqa imkan, fürsət düşə bilməzdi. Cənab Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevə minnətdarlığımızı bildiririk ki, bu cür şans bizimə yaratdı. Təbii ki, biz də bu şansdan ölkəmizin tanınması üçün istifadə etdik. Qurulan idman arenaları, yeni infrastruktur, işlərin hər biri Azərbaycan dövlətinə qalacaq. Biz həmin idman arenalarında gələcək Avropa, Olimpiya Oyunları çempionlarını tam professional şəkildə yetişdirəcəyik. Bununla da biz sağlam gənclik əldə etmiş olacağıq. Təbii ki, bunların hamısı heç də bizə asan başa gəlməyib. Bütün bunlar ölkə başçısının zəhməti ilə başa gələn işlərdir”.

Azərbaycanın gələcəkdə idman oyunlarını paytaxtına çevriləcəyini deyən S.Orucov əlavə edib ki, 2017-ci ildə ölkəmizdə İslam Həmrəylik Oyunları keçiriləcək: “O da miqyasına görə çox böyük bir tədbirdir. Bu gün İslam dünyası heç də yaxşı vəziyyətdə deyil. Misirdə “siyasi məhbus” məsələsi var. Orada cəmiyyət iki yerə bölünüb. Hətta bəzi Qərb dairələrinin istifadəsindədir. Eləcə də Yəmən dövləti iki yerə parçalanıb. Suriyanın aqibəti isə hər kəsə bəllidir. Hətta Şərqi Avropa ölkələrinin bir çoxu tənəzzül dövrünü yaşayır. Dünya cəmiyyətinin bu formada olduğu bir yerdə Azərbaycan günü-gündən inkişaf edir. Hətta biz artıq İslam ölkəsinin paytaxtına, mərkəzinə çevrilmişik ki, bu oyunları keçiririk. Gələn il Azərbaycanda üç böyük idman yarışını keçiriləcək. Dünya Şahmat çempionatı, Olimpiya çempionatı, “F-1” Dünya çempionatı. Hətta biz Avropa Oyunları zamanı şahidi olduq ki, arenalara gələn azarkeşlərin sayı o qədər çox idi ki, bilet tapmaq mümkün deyildi. Bunların hamısı xalqımızın oyunlara olan rəğbətidir. Oyunların “Azerspace”peyki vasitəsilə HD formatında yayımlanması isə Azərbaycanın növbəti uğurudur. Biz artıq 2017-ci ildə ikinci peykimizi orbitə buraxacağıq. Bu onu göstərir ki, Azərbaycan hər sahədə inkişaf edir. Məhz bu sahələrdəki inkişafın nəticəsidir ki, biz artıq idman, beynəlxalq konfransları həyata keçiririk”.

Ceyhun Rasimoğlu



HAQQ BORCUM

RÖVSƏN
rovsen.rasulov@mail.ru

Uzun zamandır ki, bu sərsəri və xəstə ünsür özünü ictimai rəyə gah "müxalifətin əsas yazarı", gah "hüquq müdafiəçisi", gah "patriot" gah da "demokrat" qismində sırımğa uğursuz cəhdlər edir. Gah "köşələr" yazıb "jurnalist" olur, gah "hüquq müdafiəçisi" qismində xarici səfirliklərin qapısı qarşısına gedib "dvornyaşka" (süləngəc it) köpəkləri kimi dipkorporusların pilləkənləri üzərində yalmanır, gah da...

Ümumiyyətlə, sənə qədər bir işin qulpundan yapışıb, hansı əməlin sahibi olmadığını dəfələrlə sübuta yetirən bu ünsürün adı Şahvələddir. Onun adı Şahvələd olsa da, mətbuat kuluvarlarında özünün deyil, jurnalistlərin ona qoyduğu psevdonim, əslində ona daha çox yaraşır - GƏDA! Bəlkə də o, Şahvələd Çobanoğlu deyil, GƏDA imzasıyla yazı-pozularını ictimai rəyə sırsaydı, ortaya bir zad qoya bilərdi. Məsələn, deyirdilər ki, bu, əsl GƏDA yazısıdır...

Üstəlik bu GƏDA-nın özünü müxalifətin BAŞ GƏDASINA məxsus "Azadlıq" adlı tualet kağızında reklam etməsi adamın lap etni tökülür.

Çünki bu ünsürün ictimai rəyə sırımğa çalışdığı məsələlərin ona heç bir aidiyyəti-zadı yoxdur. Ona aidiyyəti olan əsas məsələ uzun illərdir ki, alında daşdığı "GƏDALIQ" möhürüdür. Amma necə deyərlər, taylı asqırıb, öskürüb və daha nə bilim nə isə edib tayını tapar. İndi bir da gedib öz tayı olan Əli Kərimlini, Qənimət Zahidi, Natiq Ədilovlu tapıb. Düzdü o biri gədalər hazırda öz istəklərinə çataraq, xarici ölkələrə mühacirət ediblər. Amma bu, hələ ölkədədir. Bu GƏDA narahat olub ki, Emin Hüseynov nəyə görə 10 ay İsveçrənin səfirliyində qaldıqdan sonra getdi oldu mühacir, narahat olub ki, Leyla Yunus və Arif Yunus, Xədicə İsmayılova və sairələri niyə erməniyə işlədikləri halda, dövlətə, millətə xəyanət etdikləri halda azadlıq deyillər, həbsdədirlər...Bəli, belə məsələlərə görə narahatlıq keçirənlər mehız GƏDALAR fəsiləsindən olan ikiyaqqlılar ola bilərlər. Belə ikiyaqqlı GƏDALARDAN biri və birincisi isə Şahvələd Çobanoğlu deyilən biridir. Bu GƏDA həm də narahat olub ki, Bakıda I Avropa Oyunları baş tutdu və onun, onun ağalarının sözləri keçmədi. Narahat olub ki, Avropa Oyunlarını başa çatdıqdan sonra belə, bu idman hadisəsinin möhtəşəmliyi bərədə fikirlər səslənir. Yəni narahat olub əməlli-başlıca. Ona görə də gündə oturur kompüterinin qarşısında düşük-düşük, əttökən "köşəyazmaları" ilə vaxtını keçirir. Bilirsiniz hansı üsulla? Fahişəlik, əsl fahişəlik üsulu ilə. Biz bilən qədər, qadının fahişəsi elə fahişə kimi anlaşılır, amma "kişinin" fahişəsini izah etmək, onun necə olduğunu anlamaq, anlatmaq qeyri-mümkündür. Bax, həmin bu haqqında danışdığımız GƏDA da belələrinəndir - "kişi" fahişələrində.

Özünə insan deyən şəxs nə qədər alçaq, rəzil və rüsvayçı olmalıdır ki, vətəninin, dövlətinin adı yüksəldikcə, o, bundan narahat olmağa başlasın və hətta çörəyini yeyib, suyunu içdiyi dövlətin adına belə ironiya ilə yanaşsın. Tolerant, milli dəyərlərini və ənənələrini qoruyan, idmanı, və s. sahələri zaman-zaman inkişaf edən Azərbaycanın adına ironiya ilə başqa ad yapışdırmaq! Azərbaycanın Avropada ilk Oyunları keçirərək ikinci yeri tutmasından erməni köpəkləri qədər qeyzlənib, bu ölkənin adını lağa qoymaq! Ona bu ixtiyarı kimsə verməyib. Hansı ki, erməni köpəyi heş vaxt öz məmləkətinin adını lağa qoyub, onu ironiyalaşdırmaz. Məncə, burada təəccüblü heç nə yoxdur. Bu, GƏDALIQDIR! GƏDALARDAN isə hər cür fahişəliyi, düşüklüyü və şərəfsizliyi gözlemək olar. Çünki bunlarda şərəf deyilən şey olsaydı, zətən GƏDA olmazdılar.

Hə, onu da deyim ki, Şahvələd GƏDASININ cavab haqqını taniyiram!

ÖZƏL QEYD: Şahvələd GƏDASI Əli Kərimli GƏDASININ "Azadlıq" adlı tualet kağızında bu dövlətin, bu ölkənin adını - AZƏRBAYCANI ələ salıb, "idmanistan" adlandırıb və lağa qoydu.

Mən də öz ölkəmi, Vətənim, dövlətimi, millətimi sevən bir insan kimi, Şahvələd GƏDASINI lağa və başqa şeyə (!) qoymağa məcburam. Bu, mənə halal çörək verən, halal su verən doğma məmləkətim -ana Azərbaycanım qarşısındakı haqq borcumdur!

Xarici mətbuat ilk Avropa Oyunlarından yazır


Bir sıra Qərb mətbuatının antitəbliğət addımları iflasa uğradı

"Bakı-2015" ilk Avropa Oyunları - ölkəmizin müasir dövr tarixinin yeni mərhələsinin yazılacağı tarixi hadisə. Bütün dünyanın böyük maraqla və zövqlə izləyəcəyi möhtəşəm oyunların, məhz ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Avropa qitəsindən tutmuş, planetin bütün qitələrində bu oyunları izləyən hər kəsin Azərbaycan deməsi, ölkəmizin dünyadakı siyasi imicinin hansı zirvədə olmasının nəhəng göstəricisidir. 17 gün gecə-gündüz, bütün dünyanın kütləvi informasiya vasitələri, bütün telekanalları ancaq bir mövzudan danışdı - "Bakı-2015" birinci Avropa Oyunlarından, oyunların gedişindən və bu möhtəşəm ilk Avropa Oyunlarına möhtəşəm şəkildə ev sahibliyi edən dünyanın yeni parlayan ulduzu olan Azərbaycan! Məhz bu oyunların Azərbaycanda keçirilməsi, bütün dünyanın diqqətini Bakıya çevirdi.



Azərbaycan, bütün dünyanın ən tolerant, ən təhlükəsiz və ən səmimi bir ölkəsi olaraq həm dünya tarixinə düşməkdədir, həm də planetin ən böyük, ən qüdrətli, irihəcmli ölkələrarası şirkətlərinin, holdinqlərinin, irihəcmli sənaye sektorlarına nəzarət edən qurumların, dünyanın nəhəng istehsal sahələrinə rəhbərlik edən iş adamlarının və biznes sahiblərinin diqqətini qazandı. Bu isə, ölkəmizə yaxın gələcəkdə çox böyük sərmayələrin axınının başlanması deməkdir. Nəhəng kapitalların gələcəkdə ölkəmizə axın etməsi investisiya sahələrində böyük yatırımların olması deməkdir - "Bakı-2015" birinci Avropa Oyunları. Bütün bunlarla yanaşı, Azərbaycan, Avropanın mərkəzi kimi yaddaşlarda qalacaq və bu da o deməkdir ki, nəinki Avropadan, hətta dünyanın hər yerindən mütəmadi nəhəng turist axını olacaq Azərbaycana. Azərbaycanın son 11 ildən bəri çiçəklənməsi, günü-gündən gözəlləşməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, ölkəmizin hər qarşının sürətlə abadlaşaraq gözoxşayan görüntülərə bürünməsi, ən müasir üslublarda ölkəmizin günü-gündən bəzənməsi və cənnət bir guşəyə çevrilməsi, Azərbaycana gələn turistlərin xüsusi diqqətini qazanır. Bütün bunlarla bərabər, Azərbaycanın tək bir özəlliyi daha var ki, o da dünyanın ən təhlükəsiz və ən sabit ölkəsi olmasıdır. Əlbəttə ki, bu uğurların arxasında ölkə Prezidenti İlham Əliyevin uzaqgörən, qabaqcıl və müdrik siyasəti dayanır. Dövlətimizin başçısı, xalqımızın maraqları və dövlətçiliyimizin təhlükəsizliyi üçün gecə-gündüz bu amallar uğruna var qüvvəsiylə çalışmaqdadır! Özünün uğurlu və

Bakının günü-gündən gözəlləşməsi, insanlarımızın həyat səviyyəsinin yaxşılaşması bir sıra xarici qüvvələrin qısqançlığına, narahatlığına səbəb olur. Xüsusən də, ermənipərəst dairələr və onların təsiri altında olan media qurumları Azərbaycan əleyhinə təbliğət aparır, ölkəmiz haqqında dezinformasiya, heç bir əsası və sübutu olmayan məlumatlar yayırlar. Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlara, xalqın iradəsinə sۆykənən müstəqil siyasəti öz bəhrəsini verdikcə, ölkəmiz regionun lider dövlətinə çevrildikcə anti-Azərbaycan şəbəkə dərhal qarayaxma kampaniyasına başlayır. Bu "canfəşanlıq" Azərbaycanda beynəlxalq miqyaslı tədbirlər keçirilən zaman daha geniş vüsət alır. Acınacaqlı hal isə ondan ibarətdir ki, bir sıra hallarda xaricdən idarə olunan şər-böhtan kampaniyasına daxilimizdə "5-ci kolon" funksiyasını yerinə yetirənlər də "dəstək" olurlar. "Avroviziya-2012" beynəlxalq musiqi yarışması öncəsi bu istiqamətdə fəallıq nümayiş etdirən həmin dairələr indi də eyni dəsti-xətt üzrə Azərbaycanı, ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq vəziyyətini ən müxtəlif bəhanələrlə, qərəzli şəkildə tənqid etməyə başlayıblar. Amma gəlin görək, insan haqları, söz və mətbuat azadlığı, polis-vətəndaş münasibətləri baxımından Qərb ölkələrində vəziyyət necədir?



parlaq siyasəti ilə Azərbaycanın bütün problemlərinin birdəfəlik həllinə imza atan Cənab İlham Əliyevin həyata keçirdiyi ən böyük məsələlərdən biri və xalqımıza qazandırdığı uğur və nailiyyətlərdən ən böyüyü - "Bakı-2015" ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məsələsinə nail olmaq, və bunu da etdi!

Uğurlara qarşı hücumlar səngimədi

Ancaq əfsuslar olsun ki, yaradılan memarlıq inciləri, görülən işlər, Azərbaycanın hərtərəfli inkişafı, paytaxt

Bu gün Azərbaycanı sərt şəkildə tənqid edən, ölkəmizdə söz və mətbuat azadlığına qadağanın olmasını, siyasi fəaliyyətinə və əqidəsinə görə insanların həbs olunduğunu iddia edən xarici media qurumlarından biri Böyük Britaniyanın "The Guardian" qəzetidir. Bu qəzetin səhifələrində davamlı olaraq Azərbaycan bərədə iftira dolu məqalələr yer alır. Lakin İngiltərənin özündə KİV-lərin tam susdurulması və nəzarət altına alınması bərədə bu qəzet bir kəlmə də olsa yazmır, yazmağa cəsəret eləmir. Çünki 2010-cu ildə bu ölkədə medianın etik davranışlarına nəzarət edən Xartiya qəbul edilib. Yaradılan yeni xüsusi qurum Britaniyada media üzərində dövlət nəzarətini bərpa etməsinə şərait yaradıb. Xartiyadan irəli gələrək, "etik çərçivə"dən kənara çıxan media qurumları hətta 1 milyon funt sterlinqə qədər cəriməyə də bilərlər. Ümumiyyətlə, İngiltərədə bu növ qadağalar, cəza tədbirləri yalnız media qurumlarını deyil, sosial şəbəkələrdən istifadə edən vətəndaşlara qarşı da sərt şəkildə tətbiq edilir. Nədənə, "The Guardian" bu faktları "görmür", yaxud görməyə cəsəretə çatmır, hətta İngiltərəli jurnalistlə həmrəylik nümayiş etdirməyi də bacarmır. Ancaq Azərbaycanda konkret

Xarici mətbuat ilk Avropa Oyunlarından yazır

Bir sıra Qərb mətbuatının antitəbliğat addımları iflasa uğradı



cinayət əməllərinə görə həbs olunan şəxsləri "azadlıq fədaləri", "müştəqil jurnalistlər" kimi qələmə verir, buna görə ölkəmizin ünvanına əsasız ittihamlar yağdırır. İndinin özündə də Amerikada irqi ayrıseçkilik zəminində münafiqşələrin baş verməsi, qərədrəli insanları polis zorakılığına məruz qalması, etirazçıların həbs edilməsi adi hal alıb. Ümumiyyətlə, araşdırmalar göstərir ki, Qərb ölkələrində, xüsusən də inkişaf etmiş ABŞ və Avropa ölkələrinin özündə insan hüquq və azadlıqlarının fundamental prinsiplərindən olan söz, ifadə azadlığının kobud şəkildə məhdudlaşdırılması geniş yayılmış təcrübəyə çevrilib. Lakin ilk Avropa Oyunları ərəfəsində birmənalı olaraq Azərbaycanın imicini zədələməyə çalışan müəyyən Qərb dairələrinin çiçəklənən Azərbaycanı dünyaya ictimaiyyəti qarşısında ləkələmək kampaniyası uğursuz oldu və birinci Avropa Oyunları vasitəsilə Azərbaycana qarşı aparılan "geosiyasi oyunların iflasi" Azərbaycanın taktiki qələbəsidir.

Avropa Oyunları xarici mətbuatda - Qərb mətbuatı Qərb mətbuatını necə "vurdu"

Lakin Qərbin bir sıra qərəzli mətbuat orqanlarına cavab olaraq, məhz Qərb ölkələrinin hadisələrə doğru qiymət verməyi bacaran mətbuatı "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı çoxsaylı məqalələr dərc etdi. İspaniyanın Radio və Televiziya Korporasiyasının (RTVE) rəsmi saytı "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı məqalə müəllifi Ruben Herasin Bakı şəhərinin Olimpiya dəyərləri əsasında köhnə qitədə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməsi, infrastruktur, idman növləri və yarışlar barədə ətraflı məlumat verir. Bildirilir ki, "Rio-2016" Yay Olimpiya Oyunlarının başlanmasına bir ildən artıq vaxt qalarkən Olimpiya hərəkatı təqviminə Avropa Oyunları əlavə olunur. İlk Oyunlara Azərbaycanın paytaxtı Bakı şəhəri ev sahibliyi edir. Yazıda Avropa Oyunlarının keçirilməsinin əsas təşəbbüskarlarından olan İspaniya Olimpiya Komitəsinin prezidenti Aleksandro Blankonun fikirlərinə də yer verilir: "Azərbaycan Asiya və Avropanın qovuşduğu yerdə yerləşən cazibədar ölkədir. Bu ölkə Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Azərbaycan qapılarını dünyaya açır, bu ölkədə idman və turizm daha da inkişaf edəcək". Müəllif

məqalədə 2016-cı ildə ilk dəfə Azərbaycanda "Formula-1" üzrə Avropa Qran-pri yarışlarının keçiriləcəyini də diqqətə çatdırır.

"around the rings.com" saytının verdiyi məlumata görə, hazırda bütün diqqət Bakı Olimpiya Stadionuna yönəlib: "Hər kəs açılış mərasimində olduğu kimi finalda da əsrarəngiz şou gözləyir". Məqalədə o da vurğulanır ki, bağlanış mərasimində böyük alov şousu nəzərdə tutulur: "Bu şounu 10 minlərlə insan canlı, 800 milyondan çox tamaşaçı isə efir vasitəsilə izləyəcək". Sayt Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova istinadən yazır ki, "Bakı-2015"ə ev sahibliyi etməklə, Azərbaycan dünya idman tarixində yeni səhifə açır: "Bununla Azərbaycan həm də növbəti beynəlxalq idman yarışlarının başlanğıc meydanı olmaq imkanı qazanıb".

"Avropa Oyunlarının bağlanış mərasimini təşkil etmək mənim üçün böyük şərəfdir. Bu, çox zövqvericidir, çünki bu tədbir ilk dəfədir keçirilir. Biz müasirliklə qədimliyin sintezini ortaya qoymuşuq və bu çox maraqlı alınıb", - deyər bağlanış mərasiminin bədii direktoru, 25 illik təcrübəyə malik olan Ceyms Hedli vurğulayıb.

Fransa mətbuatında da birinci Avropa Oyunları haqqında məqalələr yazılır və yarışların yüksək səviyyədə təşkil olunduğu qeyd olunur. Fransanın "liberation.fr" saytında birinci Avropa Oyunlarının açılış mərasiminin möhtəşəm olduğu bildirilir. Vurğulanır ki, birinci Avropa Oyunları idman sahəsində ilin ən çox gözlənilən hadisələrindən biridir. "Equipe21" televiziya-sı fransız idmançıların çıxışlarını canlı yayımlamaqla yanaşı, gecə saatlarında digər ölkələrin atletlərinə də yer verir.




İsveç mətbuatı da Bakıda keçirilən birinci Avropa Oyunlarını diqqət mərkəzində saxlayır. İsveçin nüfuzlu "Aftonbladet" qəzeti bu ölkənin atletlərinin Avropa Oyunlarında iştirakından, o cümlədən Bakıda keçirilən bir mötəbər idman tədbirinin yüksək səviyyədə təşkil edilməsindən, atletlər üçün yaradılan gözəl şəraitdən bəhs edir.

İsveç avarçəkənlərinin əldə etdikləri müvəffəqiyyətdən yazan müəllif yarışların keçirildiyi Mingəçevir şəhərinin gözəlliyini xüsusi vurğulayır.

İrlandiyanın irishtimes.com saytı Bakıya həsr olunmuş geniş məqalə dərc edib. Azərbaycan paytaxtının oyunlara hazırlıqla bağlı çox böyük iş gördüyünü və bu oyunların onu ölkənin hüdudlarından kənarda da tanıtdığını qeyd edib.

İsveçin "Neue Zürcher Zeitung" qəzetinin internet versiyasında Valentin Otterlinin "Avropa Oyunlarından Olimpiya Oyunlarına doğru" sərlövhəli məqaləsi dərc olunub. Müəllif oyunlar üçün inşa edilmiş idman arenalarının möhtəşəm olduğunu bildirir. Qeyd edir ki, Bakı Atıcılıq Mərkəzinin bəlkə

Плевнелиев присъства на финалната среща по волейбол на България и Германия в Баку



də dünyada təyib-bərabəri yoxdur. Oyunların ən az açılış mərasimi qədər möhtəşəm təşkil olunan bağlanış mərasimindən sonra beynəlxalq mətbuatın diqqəti yenidən ölkəmizə yönəldi. Əksər xarici mətbuat orqanlarında verilən məqalələrdə bağlanış mərasiminin möhtəşəmliyi qeyd olunur.

İspaniyanın "production.notitarde.com" saytında yayılmış məqalədə bağlanış mərasimindəki çıxışlar yüksək qiymətləndirilib, səhnə tamaşaları "çox təsirli" adlandırılıb. Sayt Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikinin bağlanış mərasimindəki çıxışına diqqət yönəldərək onun bu oyunların bütün gözləntiləri üstələdiyini söylədiyini qeyd edib.

Fransanın "ladepeche.fr" saytı birinci Avropa Oyunlarını xarakterizə edərək "Olimpiya Oyunlarının ideal surəti" ifadəsini işlədib. Sayt yazır ki, Bakı oyunlarının təşkili ilə digər böyük idman tədbirlərinə də ev sahibliyi etməyə qadir olduğunu sübut etdi.

Beləliklə, bu və digər çoxsaylı misallar xarici mətbuatın birinci Avropa Oyunlarına verdiyi önəm bir daha təsdiq edir ki, Azərbaycan tarixdə ilk belə tədbirə ev sahibliyi etməklə dünya ictimaiyyəti qarşısındakı mövqeyini daha da möhkəmləndirdi, müstəqil və güclü bir ölkə olduğunu sübut etdi.

RƏFİQƏ KAMALQIZI



Dəyəri olmayan "Azadlıq"

RƏFİQƏ

"Azadlıq" deyər adlandırılan sarı mətbuatın nəinki bir manatlıq, heç bir qara qəpiklik də qiymətinin olmamasını çox insan bilir. Yəni bunu hər kəs çox yaxşı dərk edir, anlayır. Lakin burada xalq hərəkatı dövründə Nəcəf Nəcəfovun baş redaktoru olduğu "Azadlıq" qəzeti haqqında deyil, Əli Kərimlinin bilavasitə idarə etdiyi "Azadlıq"dan danışırıq. 20-22 illik tarixi unutmayan oxucular ortada olan dərin uçurum qədər fərqi yəqin ki, görürlər. Ona görə də burada Nəcəf Nəcəfov - Qənimət Zahid, yaxud Əbülfəz Elçibəy - Əli Kərimli fərqi haqqında geniş təfsilatla çıxış etmək düşüncəsindən daşınaraq, keçirəm əsas mətləbə və mətləbimin məğzi odur ki, bu günün "Azadlıq" qəzeti ölkənin informasiya şəbəkəsinin sarı mətbuatı olmasıyla yanaşı, həm də üz qarasıdır. Hətta mən deyərdim, "Azadlıq" qəzeti artıq o qədər rənglər alıb-verib ki, başlanğıc simasından - berrəngliyindən, sayalığından əsərləmət belə qalmayıb. Sarısı desən sarı, qarası desən qara, mavisə də desən mavisə... Əməlli-başlı "rəngli" qəzetə çevrilib "Azadlıq".

Rəhmətlik N.Nəcəfov haqq dünyasında "Azadlıq"da "yazanları", "yazılanları" görür və rahat uyuya bilmir. Elə rəhmətlik Elçibəy də onun kimi. Ə.Kərimli tərəfindən sui-qəsd edilərək, o dünyaya göndərilən rəhmətlik Elçibəy indi həmin bu Ə.Kərimliyə baxır, baxır, baxır və...Nə isə!

İndi bunlar qəzetin iflasını öz əlləri, öz əməlləri və öz "ağılları" ilə təmin ediblər. Təmin ediblər və başlayıblar bar-bar bağırağa ki, bəs qoymayın, amandı, "Azadlıq" qəzeti bağlanı, qəzetin bank hesabına həbs qoyulur və s. (?!-R.). Nəticədə ömründə bir dəfə də olsun xeyriyyəçilik etməyən "Azadlıq" dilənçilik edərək, camaatdan yığılacaq pullarla "xeyriyyəçilik kampaniyası" keçirmək fikrinə düşür. Artıq neçənci dəfədir!

Gəlin məsələyə daha dəqiq yanaşaq. Bildiyimiz kimi, "Azadlıq"ın qara-qura işlərindən biri şantaj etməkdən ibarət olub. Görünür, "Azadlıq"a sət şillə dəyən kimi, qəzet rəhbərliyi də sət şillədən yaxa qurtarmaq üçün başlayırlar ona-buna əl açmağa. Yəni əzsaylı oxucularından pul toplamaq kampaniyasına. Maraqlıdır, bəyəm "Azadlıq" qəzetinin filan qədər manatı yoxdur? Axı necə ola bilər ki, hər il İngiltərədəki ailəsinə filan qədər pul-para göndərən Ə.Kərimli arvadağasına Fransada parfumeriya butikləri açır, Azərbaycanda dərman ticarəti ilə məşğul olur, Bakı kəndlərinin birində bir neçə yüz minlik iqamətgahda yaşayır, amma beş-on manat tapıb, qəzetin borcunu-xərcini ödəmir?

Sonra da "Milli Şura"dakı dəyərsizlərini danışdırıb, "Azadlıq"dan pul dilənir. Dilənir ki, oxucular bu sarı mətbuatın qələtlərini ört-basdır etsinlər. Axı nəyə görə?! Hansı səbəbdən, "Azadlıq"ın yediyi zibillərin pulunu həmin qəzetin oxucuları ödəməlidir?! Məgər həmin zibillər yeyilərkən, "Azadlıq" öz oxucuları ilə sazışını bağlamışdı?! Axı nə üçün uzun müddət Fransada erməni lobbisinin qucağında mühacirət həyatı yaşayarkən, dəyəri 1000 dollarlıq fransız şərablarını həzmi-radədən keçirən baş redaktor Q.Zahid indi həmin şərabların beş-onunun pulunu təzminatə xərcləmək istəmir?! Məgər Q.Zahid və Ə.Kərimli doğrudanmı bu qədər simicdirlər?! Məsələ də bundadır. Məsələ bundadır ki, nəinki bir manatlıq, hətta bir qara qəpiklik qiyməti olmayan "Azadlıq" qəzetinin yediyi zibilin bahasını oxucularına ödətməyə heç bir haqqı yoxdur. Bir də ki, ay binəvalar, əgər zibilli yeyə bilməyəcəkdinizsə, niyə ona tamah salırdınız axı? Yəqin "Azadlıq" dəyəri olmayan kağız parçası olduğunu bildiyi üçün tamahını zibillə-filana salır.

2 iyul 2015-ci il

Avropa Oyunlarının Azərbaycan standartı



İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik

Azərbaycanda böyük uğurla keçirilən Birinci Avropa Oyunları ölkəmizin çoxəsrlik tarixində nadir və parlaq hadisədir. Bu, müstəqil Azərbaycan dövlətinin yüksək inkişafının böyük göstəricisidir. Müstəqil Azərbaycan Respublikası Avropa Oyunlarının ilk və müəmməl standartlarını yaratmışdır. Bu, dünya idman hərəkəti tarixinə Avropa Oyunlarının Azərbaycan standartları kimi daxil olur.

Fikrimcə, Avropa Oyunlarının Azərbaycan standartları Avropa dəyərlərini əks etdirən ölkə ağırlıqlı təqdimatların səhnəyə çıxarılması, cəmiyyətə çatdırılması deməkdir. Avropa Oyunlarının möhtəşəm açılış mərasimindəki Azərbaycanın tarixi ənənələri, müasir realitənin Avropa rəmzləri ilə üzvi vəhdətdə ifadə olunmasının yüksək səviyyədə təşkili dünyaya çoxəsrlik beynəlxalq idman hərəkətinin yeni Azərbaycan modelinin mahiyyətini bəyan etmişdir. Bu, əslində Azərbaycanın həm Avropa ilə, həm də bütövlükdə dünya ilə harmoniyasının böyük təqdimatı idi. Birinci Avropa

Oyunlarının simvoluna çevrilmiş Nar ilk növbədə Azərbaycanın, həm də Yer kürəsinin üzvi əlaqəsini əks etdirirdi. Alova bənzəyən Nar Azərbaycanı, qırmızı şar formasında olan iri həcmə malik Nar isə planetimizin rəmzi idi. Yeni Azərbaycan Yer kürəsi adlı planetdə birinci Avropa Oyunlarını dünya ilə birlikdə qeyd edir.

Avropa Oyunlarındakı Nizami Gəncəvi motivləri Azərbaycanın Şərq ağırlıqlı, Qərb yönü ölkə olduğunu dahiyənə şəkildə

diqqət mərkəzinə çəkmişdir. Bu, həm də Azərbaycanın Şərqlə Qərb arasında möhkəm və etibarlı körpü rolunu oynadığını da aydın surətdə nümayiş etdirmişdir.

Qobustan qayaları, Xəzər dənizi, palçıq vulkanları, Səməni atributları, Yallı və Qaytağı rəqsləri Azərbaycanın Avropa Oyunlarında dünyaya göstərdiyi böyük mədə-



Oyunlarının keçirilməsi və təşkili sahəsindəki fəal iştirakı və məsuliyyətli münasibəti ölkəmizin sabahı olacaq qüvvələr üçün oyunların böyük məktəb rolunu oynadığını göstərir.

Azərbaycan idmançılarının Birinci Avropa Oyunlarında qazandıqları böyük qələbələr dünya idmanı tarixinə parlaq səhifələr əlavə etmişdir. Azərbaycan idmançıları Avropa miqyaslı idman oyunlarında da yüksək yerlər uğrunda mübarizə aparmağa qadir olduğumuzu bir daha təsdiq etmişdir. Xalqımız idmançılarımızla haqlı olaraq qürur duyur.

Avropa Oyunlarının Bağlılaş Mərasimi də dünya idman hərəkətinin yeni zirvəsidir. Açılış məqasimi kimi Bağlılaş da təkrarsızdır. Möhtəşəm Açılışdan Böyük Bağlılaş qədər keçilən yolun bütün hadisələri tariximizdə və yaddaşımızda silinməz izlər buraxmışdır. Fikrimcə, birinci Avropa Oyunlarının Azərbaycan standartları elmi-kütləvi təlimlərin, bədii əsərlərin, elmi tədqiqatların mövzusunda çevriləcəkdir.

Birinci Avropa Oyunlarının Azərbaycanı təşkili və keçirilməsi ölkəmizin Prezidenti İlham Əliyevin dünya miqyaslı bir dövlət xadimi olduğunu isbat edir. Prezident İlham Əliyevin qlobal siyasi təfəkkürü, Qərb dəyərlərinə dərinləndirən bələdiyyə, milli düşüncəsi, xalqına və ölkəsinə ürəkdən bağlı olması, böyük təşkilatçılıq mədəniyyəti və uzaqgörən gələcəkçi baxışları Avropa Oyunlarının möhtəşəm yekununun əsas faktıdır. Avropa Oyunlarında Azərbaycan xalqı ölkəmizin Prezidenti ilə həmrəy olduğunu, ona ürəkdən dəstək verdiyini, onunla qürur duyduğunu bir daha nümayiş etdirmişdir.

Müstəqil Azərbaycan dövlətinin böyük sükançısı Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük sürətlə inkişaf edən ölkəmiz bu gün istənilən sahədə böyük yürüşə hazır olduğunu nümayiş etdirir.

İşıqlı sabahların daha uğurlu olsun, doğma Azərbaycan!

İdman bayramının mübarək!

niyyət və milli sərvətlərdir. Azərbaycanın ədalət ölkəsi olması, ədalətli cəmiyyət uğrunda mübarizə aparması Nizami Gəncəvi ideyalarından başlamış antik Ədalət Allahı Femidanın təqdiminə qədərki bütün səhnələrin fəlsəfəsini təşkil edir.

Azərbaycan Respublikasında müxtəlif növlər üzrə Avropa Oyunlarının təşkili və keçirilməsi də ən yüksək standartlar səviyyəsində olmuşdur. Bakı Kristal Zalı, Su İdmanı Sarayı, İdman Sarayı, Su Futbolu Çimərlik Zonası və sair kimi ən yeni texnologiya ilə təchiz edilmiş, avtomatlaşdırılmış idarəetmə sistemlərinin ahəngar işlədiyi nəhəng və çox müasir salonlarda keçirilən yarışlarda Avropa Oyunlarının iştirakçısı olan 50 ölkənin idmançılarının qabiliyyət və bacarıqlarını sınaqdan çıxarmaq üçün hər cür şərait yaradılmışdır. İdman yarışlarının təşkilində mütəşəkkillik, yüksək təşkilatçılıq, böyük idarəetmə mədəniyyəti müstəqil Azərbaycan Respublikasının mühüm göstəriciləridir. Müasir gənliyin Avropa

Bilik Fondu Avropa Oyunlarına qatılan könüllülərini mükafatlandırdı



azərbaycanlılardan ibarət 1600-dan çox könüllünün qatıldığı xatırladan O.Səmədov Bilik Fondunun könüllülərinin də bu möhtəşəm idman bayramında yaxından iştirakının qürurverici olduğunu dilə gətirib.

Sonra könüllülər Avropa Oyunlarına hazırlıq məşqlərindən və fəaliyyətlərindən, gördükləri işlərdən danışdılar, maraqlı xatirələrini bölüşdülər. Gənclər Azərbaycan üçün böyük tarixi əhəmiyyət daşıyan beynəlxalq səviyyəli tədbirdə iştirakdan məmnun olduqlarını bildirdilər. Avropa Oyunlarının onların həyat və iş təcrübəsində böyük rol oynayacağını deyən könüllülər xarici idmançıların və turistlərin vətənimizdən heyranlıqla danışmalarını qürurla izlədiklərini də vurğulayıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda birinci Avropa Oyunlarında fəal iştirak edən könüllülərlə görüş keçirilib. Görüşdə fondun əməkdaşları, Könüllülər Birliyinin üzvləri iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov ölkəmizdə böyük uğurla keçirilmiş birinci Avropa Oyunlarının əsl idman bayramına çevrilməsi ilə yanaşı, Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, ümumilikdə isə azərbaycançılığın təbliğində önəmli rol oynadığını deyib. İcraçı direktor Avropa Oyunlarını böyük tarixi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyevin könüllülərin bu möhtəşəm tədbirlərdə fəal iştirakını yüksək qiymətləndirdiyini xatırladı: "Prezident İlham Əliyev siz gənclərin bizim üçün qürur mənbəyi olduğunuzu, gələcəkdə peşəkarlıqla, böyük mədəniyyət göstərərək Azərbaycan xalqına xas qonaqpərvərliyi nümayiş etdirərək



çalışdığınızı deyib. Doğrudan da, könüllülər Avropa Oyunlarının davam etdiyi 17 gün ərzində ölkəmizin nə qədər böyük potensiala və gücə malik olduğunu göstərdilər".

Mərasimin təşkilinə əksəriyyəti

Sonda Bilik Fondunun Könüllülər Birliyinin Avropa Oyunlarına qatılan fəal üzvlərinə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

NƏZAKƏT

UNICEF: Dünyada hər onuncu uşaq müharibə şəraitində yaşayır



Dünyada hər onuncu uşaq silahlı münaqişələrin baş verdiyi ölkə və ya regionda yaşayır. BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən hazırlanmış "Uşaqlar cəbhələr arasında" adlı hesabatda bildirilir ki, təxminən 230 milyon uşaq həyatlarının ən önəmli dövrünü əmin-amanlığın olmadığı və silahlı qarşıdurmaların tüpən etdiyi bölgələrdə keçirirlər. Bu da İkinci Dünya müharibəsindən bəri ən yüksək və acınacaqlı göstəricidir. Təkcə Suriya, İraq, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası və Yəmənə 21 milyon uşaq müharibə və zorakılıq dəhşətlərini yaşamağa məcburdur. Hesabatda qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası 2014-cü il üçün 23 münaqişə situasiyasının siyahısını hazırlayıb və həmin münaqişələrdə uşaqlar ən ağır insan haqları pozuntularına məruz qalıblar. Əlli doqquz münaqişə tərəfi arasında gedən silahlı qarşıdurmanın səkkizi hökumət, əlli biri isə qeyri-hökumət qüvvələrindən ibarətdir. Cari il ərzində dünya üzrə münaqişə bölgələrində 62 milyon uşağın qida, təmiz su, tibbi yardım, eləcə də istismar və zor tətbiqindən mühafizə kimi yardım və hüquqlara ehtiyacı olub. Hesabatda aparıcı dövlətlər və beynəlxalq təşkilatlar dünyadakı böhran, münaqişə və fəlakət bölgələrində uşaqları daha yaxşı mühafizə etməyə çağırılır.

"QHT-Bələdiyyə münasibətlərinin inkişafına dəstək" layihəsinin təqdimatı olub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin həyata keçirdiyi "QHT-Bələdiyyə münasibətlərinin inkişafına dəstək" layihəsinin təqdimatı olub. Bu münasibətlə keçirilən tədbirdə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin sədri Həsən Qarayev çıxış edərək layihənin məqsəd və məramından söhbət açıb. Layihənin bələdiyyələr, onların icmalardakı fəaliyyəti və QHT-lərin bu işdə aktivliyinin artırılmasından bəhs etdiyini deyən qurum rəhbəri bildirdi ki, bələdiyyələrin icma ilə işinin səmərəli təşkil olunmamasında başlıca problem əməkdaşlığın düz-

gün qurulmasıdır. Layihənin məqsədinin bələdiyyələrlə QHT-lər arasında əməkdaşlıq münasibətlərinin artırılması olduğuna diqqət çəkən Həsən Qarayev deyib ki, bu məqsədlə yerli icma arasında rəy sorğuları keçiriləcək. Eyni zamanda Vətəndaşların bələdiyyənin işində aktivliyi artırılacaq, bələdiyyə rəsmiləri, QHT nümayəndələri və icma sa-

kinlərinin iştirakı ilə konfranslar təşkil ediləcək. O da vurğulanıb ki, konfranslar zamanı və rəy sorğusunun nəticələrinə görə qaldırılmış problemlərin həlli üçün 3 tərəfin iştirakı ilə problemin həllinə nəzarət komissiyaları yaradılacaq. Tədbirdə digər çıxış edənlər layihənin əhəmiyyətindən danışdılar. Vurğulanıb ki, bələdiyyə strukturları, QHT-lər və bələdiyyə icmasının əhalisi bu layihədən yararlanacaq. Tədbirdə iştirakçıları maraqlandıran suallara da diqqətlə cavab verildi.

artırılmasına nail ola bilməyəcəkdir. Tədbirdə iştirakçıları maraqlandıran suallara da diqqətlə cavab verildi.

Almaniya qərəzli mövqeyinin qurbanı olacaq

Elşad Mirbəşiroğlu: "Avropa Oyunlarının təşkili ilə Azərbaycan Avropaya örnək olacaq standartlar yaratdı"

İlk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsinə qərar verilməsindən sonra bəzi dövlətlər ölkəmizə qarşı qarayaxma kampaniyasına başladılar. Demək olar ki, bu "yarış"da Almaniya-dakı anti-Azərbaycan mövqeli qüvvələr daha fəaldirlər. Bu halda sual yaranır, Almaniyanın Azərbaycana qarşı qərəzli qarayaxma kampaniyası aparması nədən irəli gəlir? Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycanın dünya xəritəsində yerinin və rolunun möhkəmlənməsi Almaniya da daxil olmaqla bəzi Avropa ölkələrini ciddi narahat edir: "Ballıdır ki, Avropa ölkələri bir cəbhədən çıxış edirlər.



Hesab edirəm ki, Almaniya, sadəcə olaraq tək öz mövqeyini deyil, o cümlədən Qərbin Azərbaycana qarşı ikili standartlarını ifadə etməklə məşğul olur. Bunun səbəbini nədə görürəm? Birincisi Azərbaycanın özünü kifayət qədər müstəqil aparması Qərbə qane etmir. Bildiyiniz kimi, Avropanın istəyi ondan ibarətdir ki, bütün post-sovet ölkələri kimi Azərbaycan da Qərbin strategiyasını, siyasətini dəstəkləsin. Amma Azərbaycan dövləti və Prezident İlham Əliyev sırf milli maraqlarımızdan çıxış edərək bizim üçün məqbul olan istiqamətdə addımlar ataraq, ölkəni inkişaf etdirməkdədir. Bu da Qərbdə qıcıq yaradır və onu narahat edir. Birmənalı mövqə ondan ibarətdir ki, Qərb ondan asılı olan dövlətləri dəstəkləyir".

E.Mirbəşiroğlu onu da bildirdi ki, Qərb gördü ki, Azərbaycan çox böyük bir idman kampaniyasını həyata keçirdi. Yəni I Avropa Oyunlarını təşkil etdi: "Avropa Oyunlarının təşkili ilə Azərbaycan Avropaya örnək olacaq standartlar yaratdı. Təbii ki, bu da Qərbə bir az da qıcıqlandırdı. Məhz Avropa Oyunlarının keçirilməsi zamanında Almaniyanın Azərbaycana qarşı bu cür kampaniya aparmasının kökündə də bu məqamlar dayanır".

"Almaniyanın ATƏT-in Minsk Qrupu həmsədrlərindən olması təklifi irəli sürülmüşdür. Bu gün baş verən proseslər onu deməyə əsas verirəm ki, Almaniya həmsədrlərdən biri olsaydı, Fransa kimi öz qərəzli yanaşmalarını davam etdirəcəkdirmi" sualını cavablandıraraq politoloq bildirdi ki, yaxşı ki, şərait Almaniyanın həmsədrlərdən biri olmasına imkan vermədi: "Bütövlükdə ATƏT-in Minsk Qrupunun həmsədrliyində hansı ölkənin təmsil olunmasından asılı olmayaraq, bu institut səmərəli fəaliyyət göstərmir. Bütövlükdə, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinə sərgilədiyi davranış tərzii yanlıştır. Yeni orada Fransanın Almaniya ilə əvəz olunması vəziyyəti köklü şəkildə dəyişəcək bir məsələ ola bilməzdi. Almaniyanın ATƏT-in Minsk Qrupunun həmsədrliyində təmsil olunması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı hər hansı bir mütərəqqi müsbət addıma gətirib çıxara bilməyəcəkdir".

GÜLYANƏ



layihədən yararlanacaq. Tədbirdə iştirakçıları maraqlandıran suallara da diqqətlə cavab verildi.

2 iyul 2015-ci il

“Freedom House” yenidən öz ampluasında...

Hər zaman olduğu kimi bu dəfə də qərəz və böhtan dolu hesabatı ilə qeyri-obyektivliyini ortaya qoyub

Məlum olduğu kimi, “Freedom House” yenidən qeyri-obyektivliyini ortaya qoymaqla qərəz və böhtan dolu hesabat yayıb. Hesabatda nə qədər qəribə olsa da, Ermənistanı demokratik, Azərbaycanı isə qeyri-demokratik ölkə kimi göstərib. Əlbəttə ki, elə ilk andan görünür ki, “Freedom House” konkret siyasi dairələrin sifarişlərini yerinə yetirib.

Çünki hazırda Azərbaycanda sülh və tolerantlığı təbliğ edən I Avropa Oyunları yüksək tempdə davam edir, Ermənistanda isə bahalaşmaya etiraz edən minlərlə insan polislər tərəfindən döyülür, həbs edilir. Bu baxımdandır ki, “Freedom House”u maliyyələşdirən dairələr bir hesabla bir neçə məqsədini reallaşdırmağa cəhd göstərir. Belə ki, “Freedom House”un hesabatı həm Ermənistan-dakı ağır vəziyyətdən diqqəti yayındırmaq, həm də Azərbaycanda keçirilən I Avropa Oyunlarına kölgə salmaq məqsədini daşıyır. Amma hər zaman olduğu kimi, bu dəfə də bu taktika effekt verməyəcək. Çünki həm beynəlxalq ictimaiyyət Cənubi Qafqaz regionundakı geosiyasi və geoiktisadi vəziyyəti yaxşı bilir, həm də “Freedom House”un kimlərə və nə üçün xidmət etdiyini də görür. Elə Azərbaycan ictimaiyyəti də “Freedom House” təşkilatının erməni lobbisinin, bü-tövlükdə, anti-Azərbaycan şəbəkəsinin mənafeləri üçün işləyir. Bu baxımdan da, rəsmi Bakı hər zaman “Freedom House” təşkilatının hesabatlarını bir qayda olaraq qəbul etmir, deyilənləri “qərəzli” adlandırır.

Bu yanaşmanın çox sadə izahı var. Məsələ ondadır ki, bu qurumun idarə heyətində ermənilər

təmsil olunur, onlar erməni lobbisinin maliyyəsi hesabına fəaliyyət göstərilir. Onlar açıq və gizli şəkildə Azərbaycan dövlətçiliyi əleyhinə iş aparır və bu işə bir neçə yerli partiyayı və QHT-ni də cəlb edirlər. Məqsədləri isə ictimai-siyasi sabitliyi pozmaqdır.

Yeri gəlmişkən, “Freedom House”un azərbaycanlı girovlarla bağlı heç bir açıqlama verməməsi də bu təşkilatın qərəzli olduğundan xəbər verir. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov demişdir ki, maraqlıdır, bu qurum

Ona görə də bu qeyri-hökumət təşkilatının belə bir bəyanat verməsinin heç bir əhəmiyyəti yoxdur”.

Qeyd edək ki, “Freedom House” ABŞ Konqresindən, Dövlət Departamentindən, ayrı-ayrı dövlət qurumlarından maliyyələşən təşkilatdır. Ona görə də, əvvəllər heç zaman hesabatlarında ABŞ-ı tənqid etmədilər. Bir söz dedikdə isə ABŞ-da demokratiyanın pik həddə olduğunu əsas gətirdilər. Halbuki orada əqli çatışmazlığı olan bir insana ölüm hökmü verilir. Amma

demokratik dövlətdə hər bir fəaliyyət qanun çərçivəsində olmalıdır. Qanunun alliyi təmin edilməlidir. Demokratiya yalnız hüququn üstünlük təşkil etdiyi yerdə mövcud ola bilər.

Görünür, “Freedom House”u narahat edən əsas məsələ Azərbaycanın sürətlə inkişaf etməsidir. Dəfələrlə şahidi olmuşuq ki, Qərbdə müəyyən dairələr bu prosesə qışqançılıqla yanaşırlar. Hazırda dünyada böhran vüsət alıb, Azərbaycanda isə sabitlikdir, I Avropa Oyunları keçirilir. Ermənistan və Gürcüstanda sosial-iqtisadi vəziyyət getdikcə daha da pisləşir, Azərbaycanda isə uğurlar əldə olunur. Azərbaycanın maliyyə regionun ən stabil milli pul vahidinə çevrilib.

Bu kimi nailiyyətləri olan bir ölkəni əsassız olaraq tənqid etmək heç bir məntiqə sığmır. Əksinə, Cənubi Qafqazda qeyri-müəyyənliyi yeni səviyyəyə qaldırır. Məsələn, təcavüzkar Ermənistan hesab edir ki, işğal etdiyi torpaqlardan çıxmağa bilər. Çünki Azərbaycandan daha azad ölkədir. Bu nəticə bir qədər qəribə görünə bilər, lakin təcrübə onun doğruluğunu təsdiq edir. Yerevan dəfələrlə bəyan edib ki, insanlar Azərbaycanda ona görə yaşamaq istəmir ki, orada azadlıq yoxdur, milli azlıqlar öz mədəniyyətlərini inkişaf etdirə bilmirlər. Deməli, faktiki olaraq “Freedom House” təcavüz-kara dəstək verir. Bütövlükdə gö-türdükdə, bu təşkilat obyektiv mövqə tutmur. İnsan haqlarını bu üsulla qorumaq mümkün deyil.

Uzun illərdir ki, Yerevan müsəlmanlara qarşı qərəzli mövqedə dayanır. Azərbaycanlılar və kürdlər deportasiya olunublar. Mədəni abidələr dağıdılıb. Orada ermənilərə aid olmayan heç bir mədəniyyət nümunəsi saxlanılmır. Məgər bu, azadlıq əlamətidir? Təbii ki, belə deyil.

Erməni KİV-in özündə bu ölkədə insan haqlarının kobud surətdə pozulması tez-tez vurğulanır. Ekspertlər əhalinin müxtəlif üsullarla gərginlik altında saxlandığını ayrıca qeyd edirlər. Ermənistan müxalifətinin də bu əsasda qondarma bir qurum olduğu bildirilir. S.Sarkisyanın seçkidə məhz bu səbəbdən özünü qalib elan edib bildiyi vurğulanır. Məsələn, ölkənin varlı adamlarından olan və siyasətlə məşğul olan H.Tsarukyanın iqtidar tərəfindən ələ alındığı qeyd olunur. Onun yaxın qohumları Ermənistan hakimiyyətinin yüksək pilləsindədirlər.

Bu ölkədə korrupsiya baş alıb gedir. İqtisadiyyat inhisara alınır. Digər məqamları da vurğulamaq olar. Lakin “Freedom House”un hesabatında bunlar deyil, başqa şeylər yer alıb. Guya Ermənistan-da insanlar sərbəst toplaşib fikirlərini bildirirlər, müxalifət üçün geniş fəaliyyət imkanları yaradılıb. Sən demə, Ermənistan bu məsələdə, hətta Rusiyadan da irəlidedir. Moskva, ümumiyyətlə, çox sərt tənqid olunur. Cəmi bir neçə il əvvəl isə Rusiya barədə başqa şeylər yazırdılar. Bundan başqa, Ermənistan Rusiyadan tam asılı vəziyyətdədir. Yerevan Kremlin əmri ilə oturub-durur. Bəs onda necə ola bilər ki, vassal öz sahibindən daha azad olsun?

Göründüyü kimi, “Freedom House” təşkilatının hesabatı bu dəfə də qərəz və böhtanla doludur. Bu da, əlbəttə ki, təşkilatın qeyri-obyektivliyini ortaya qoyur. Elə ona görədir ki, dünyada bu cür təşkilatların nüfuzu getdikcə aşağı düşür və artıq dünya ictimaiyyəti “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” kimi təşkilatları ciddi qəbul etmir.

“Səs” Analitik Qrupu



rum nəyə görə, bu günə kimi Azərbaycan girovları ilə bağlı hər hansı bir bəyanat yaymayıb? Kəlbəcəre gedərək öz doğma yurdlarını ziyarət edən insanların hüququ məgər pozulmayıb? Bununla bağlı niyə bir söz demirlər?: “Freedom House” təşkilatı həmişə böhtanlarla, qara yaxmaqla Azərbaycan haqqında dünya ictimaiyyətində mənfi imic formalaşdırmağa çalışır. Amma bu, heç vaxt baş tutmayıb. Çünki həmin təşkilatın heyətində kifayət qədər erməni var”.

Deputat qeyd edib ki, “Freedom House” təşkilatı erməni lobbisi tərəfindən maliyyələşdirilir: “Ona görə də bu təşkilatın hər hansı bir ölkə haqqında verdiyi şərhlər artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmur. Çünki bu qeyri-obyektiv bir təşkilatdır.

Azərbaycanda özünü idarə edə bilməyən insanlar heç həbs olunmur, müalicə mərkəzlərinə göndərilirlər.

Bir müddət öncə “Nyu-York Tayms”ın bir jurnalisti haqda məhkəmə prosesi gedib. Onu informasiya mənbəyini açıqlamağa vadar ediblər. Hətta Mərkəzi Keşfiyyat İdarəsinin keçmiş əməkdaşının adını çəkərək jurnalistə basqı göstərmiş, informasiyanı ondan aldığı deməyə məcbur ediblər. Azərbaycanda isə belə hallar yaşanmır. Bu hesabatlar yalnız ölkəmizə təzyiq etməyə hesablanıb. Bununla yanaşı, Azərbaycan müxalifəti ölkə ilə bağlı istənilən məsələ haqqında öz fikrini deyə bilər, müəyyən aksiyalar təşkil edir. Bu aspektdə Ermənistan müxalifəti daha zəifdir. O başqa məsələdir ki,

“Milli Şura”nın mitinqləri siyasi biznes layihəsidir”

Əli Kərimlinin sabiq xanım müşaviri Zərifə Məhəddinovanın şok ittihamları

Parlament seçkilərinin vaxtı yaxınlaşdıqca müxalifət düşərgəsində qarşıdurmalar səngimək bilmir. Xüsusilə də son günlər AXCP sədri Əli Kərimlinin partiyadan çıxartdıqları funksionerləri bu partiyanın üzvləri olduqları üçün xəcalət çəkdiqlərini deyiblər. Elə bu günlərdə AXCP sədrinin 4 ay öncə müşavirlikdən azad etdiyi Zərifə Məhəddinova “Yeni Müsavat”a sensasion faktlar açıqlayaraq, Əli Kərimli kimi Elçibəyin bizlərə miras qoyub getdiyi qondarma liderlərin arxasında olduğu üçün xəcalət çəkdiyini bildirib: “Əli Kərimli kimi məşəniqlə bir partiya-da təmsil olunmağımdan utanıram.

Bu adamın keçmiş heç öz tərəfdarlarına belə, tam şəkildə bəlli deyil. Sözü açığı, onun siyasi fırıldaqçılıq, satqıncılıq üsullarına şeytan da həsəd aparar. Bizləri indi yox, 22 il əvvəldən satıblar. AXCP-də olarkən gördüklərimdən, yaşadıklarımından iyrendim. Eyni zamanda, “Milli Şura”nın mitinqləri siyasi biznes layihəsidir”.

Z.Məhəddinova bu gün Ə.Kərimlinin heç bir şeyə nail ola bilməyəcəyini bildirib: “Artıq Əli Kərimli heç nə edə bilməz. Əvvəla, onun xisləti budur. İkincisi də, o, satqın, gözükölgəli adamın çox atılıb-düşməsinin və 5-10 nəfər partiyada olanlara rəhbərlik etməsinin mənası yoxdur. İllərlə millətin apardığı mübarizəni satıb pula çevirən, xalqın



milli ruhunu öldürən, onun özünəgüvənini sarsıdan, ətrafında qoçu və şəh-böhtançı dəstə saxlayan, haqqı deyən adamları ləkələyib sıradan çıxaran Əli Kərimli kimilər bu xalqın qulluğunda ola bilməz. Bunların

apardıqları çirkin oyunları görürdüm. Heç bir müdafiəm yox idi. Adlarını kişi qoyanlar, təklikdə dediklərimi təsdiq edirdilər. Üzdə isə yaltaqlanırdılar. Heç səmimi olmadılar. Hamı qorxurdu. Partiyadakı diktator,

elə-belə diktator deyil. Daha amansız, daha həyasızdır. Mən azad ruhlu adamam. O, mühitdə çox qala bilməzdim. Arxasında əməlli-başlı şəh-böhtan dəstəsi var. Elə şərhləyirdi ki, altından çıxmaq olmazdı. Təkcə qovmaqla əl çəkməzdi. Sovet vaxtı düşünürdük ki, bu millət aylar, firsətdən istifadə edər. Etdi də. Amma bir qrup şarlatana uyduq. Ömrümüz yanlış qapılarda keçdi. Lider dediyin seçkiyə qatılar, ya udar, ya uduzar. Hər seçkidə Etibar Məmmədovu, Rüstəm İbrahimbəyovu, Cəmil Həsənlini, Arif Məmmədovu qabağa verməz. Arifi tanıyıram. Amma izlədiklərimdən görürəm ki, növbəti şarlatandır”.

AXCP sədrinin sabiq xanım müşaviri “Milli Şura”nın mitinqləri keçirməkdə məqsədlərini də açıqlayıb: “Milli Şura”, həm də AXCP mitinqləri siyasi biznes layihəsindən başqa bir şey deyil”.

R.HÜSEYNOVA

Azərbaycan son illər ərzində nümayiş etdirdiyi yüksək inkişaf tempi ilə yerləşdiyi regionda lider dövlətə çevrilməklə yanaşı, dünya dövlətləri arasında söz, nüfuz sahibidir. Dinamik inkişafda olan ölkəmiz dünya miqyasında iqtisadi böhranların, ictimai-siyasi problemlərin mövcud olduğu şəraitdə inkişaf tempini qoruyub saxlayır. Bu inkişaf göstəriciləri ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda müşahidə olunur. Belə ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi mülki aviasiya sahəsindən də sürətli inkişaf yan ötməyib.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan hava nəqliyyatının əsaslı şəkildə yenidən qurulması prosesini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ölkə başçısının son 11 il ərzində mülki aviasiya sahəsinə göstərdiyi daimi diqqət və qayğısının nəticəsi olaraq bir çox nailiyyətlərə imza atılıb.

Bəllidir ki, Azərbaycana gələn əcnəbi üçün ölkəmizə səyahət bu qapıdan - hava qapısı adlandırılan məkanadan başlayır. Ulu Öndər Heydər Əliyev dediyi kimi: "Hava limanı Azərbaycanın qapısıdır. Onu görə elə göstərək ki, Azərbaycana layiq olsun". Bəli, beynəlxalq tədbirlər məkanı olan Azərbaycana gələn - vəzifəsindən, irqindən asılı olmayan hər kəs ölkəmizin güc və nüfuzunu ilk andaca hiss edir. Sonrakı addımları sehrli ölkəmizin yavaş-yavaş açılan qapılarından başlanır. Elə bu günlərdə paytaxtımızda keçirilən "Bakı-2015" ilk Avropa Oyunları zamanı Azərbaycana səfər edən minlərlə əcnəbi şəhərimizin seyrəngahlığını, möhtəşəmliyini, gözəlliyini, dünya standartlarına cavab verən tələblər çərçivəsində inşa edilən Heydər Əliyev Beynəlxalq Aeroportunu gördülər. Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşən məkanın VIP salonlarında və biznes-terminalında xidmətin nümunəvi təşkili, qonaqların qarşılınması və yola salınması üçün xüsusi qrupların, təyyarələrin, nəqliyyat xidmətinin, uçuş heyətinin, təyyarə bələdçilərinin, aviasiya təhlükəsizliyinin, gömrük və vizə xidmətinin təmin edilməsini və s. yüksək ölçüləri ilə seçildiyini təsdiqləyir. Heydər Əliyev Beynəlxalq Aeroportu coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında və Şimalla Cənub arasında transfer marşrutları üçün regionda bir nömrəli hava limanıdır. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan London, Paris, Tel-Əviv, Ankara, Dubai, Roma, Moskva, Kiyev, Sankt-Peterburq, Vyana, Frankfurt və dünyanın digər şəhərlərinə uçuşlar təşkil olunur.

Ölkə Prezidenti Cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində mülki aviasiyamız 2003-cü ildən etibarən inkişafının keyfiyyət və miqyası etibarilə yeni bir mərhələsinə qədəm qoyub. Milli aviasiyasının inkişafı, infrastrukturunun təkmilləşdirilməsi və aviaparkın yeniləşməsində Prezident İlham Əliyevin qayğı və diqqəti də olduqca böyük əhəmiyyətə malikdir.

BİR ƏSRDƏN ARTIQ TARİXİ YOL

Mülki aviasiyamızın təməli yaxın keçmişimizlə bağlı deyil. Bir əsrdən artıq tarixi mərhələ var bu yolda. Belə tarixi olan Azərbaycan aviasiyası dünəndən bu günə qədər keçdiyi yolda mərhələ-mərhələ inkişaf edib.

Azərbaycan mülki aviasiyası: keçmiş, bu günü və gələcəyi

Mənbələrdən bəllidir ki, Azərbaycanda ilk təyyarə uçuşları 1910-cu ildə Bakının səmasında baş tutub. Bu, rus aviatoru Utoçkinin "Farman" tipli aeroplanla Balaxanı "şos-sində" 4 gün ardıcıl olaraq həyata keçirdiyi uçuş olub. Azərbaycan aviasiyasının tarixi həmin zamandan yazılıb. Maraqlı doğuran hadisədən sonra Azərbaycanda təyyarə uçuşlarının sayı sürətlə artmağa başlayıb və qısa zamanda Bakıda və Yevlaxda aerodromlar tikilərək istifadəyə verilib. Azərbaycanın aviasiya tarixində uzaq məsafəyə ilk uçuş 1919-cu ildə həyata keçirilib. Azərbaycan mülki aviasiyası 1920-ci ilin aprelindən sonra SSRİ aviasiyasının tərkib hissəsi kimi fəaliyyət göstərmiş. Bu dövrdə Azərbaycan aviasiyası bir sıra məhdudiyyətlərlə qarşılaşsa da, müəyyən irəliləyişlərə də nail olub. 1938-ci il iyunun 2-də Mülki Hava Donanması Baş İdarəsinin əmri ilə Mülki Hava Donanmasının Azərbaycan aviasiya

ha sonra 1976-1980-ci illər üçün Azərbaycanda mülki aviasiyasının yüksək inkişaf tempini nəzərdə tutan proqram hazırlanıb.

AVIASİYAMIZ MÜSTƏQİLLİK İLLƏRİNDƏ

Ümummilli Lider Heydər Əliyev sovet dövründə milli aviasiyasının inkişafında istədiklərini tam həyata keçirə bilməyə də, müstəqillik dövründə bu sahədə olan arzularını gerçəkləşdirə bildi. Məlumdur ki, sovet hakimiyyəti dağıldıqdan sonra hərbi əmlakın və texnikanın əksər hissəsi ölkədən çıxarıldı, Azərbaycanda yerləşən silahlı qüvvələr isə birbaşa Rusiyanın tabeliyinə keçdi. Azərbaycan aviasiyası ağır vəziyyətə düşmüşdü. Bütün əlaqələr pozulmuşdu. Belə bir zamanda Onun uzaqqören siyasəti nəticəsində aviasiya sahəsində böyük layihələrin həyata keçirilməsinə start verildi.



dəstəsi yaradılıb. Mülki aviasiya ilə bağlı bu xronoloji ardıcılıq aviasiyasının keçdiyi yolun tarixinə həkk olub.

Qeyd edək ki, ötən əsrin əvvəllərində təməli qoyulan mülki aviasiyamızın tarixini əks etdirən materialları araşdırarkən Böyük Vətən müharibəsi illərində bu sahədə əldə edilən nailiyyətlər də diqqət çəkdi. Belə ki, ön cəbhədə, arxa cəbhədə azərbaycanlı hərbi təyyarəçilərimiz, aviatorlarımız, hərbi və mülki aviasiya sənayesində çalışan mütəxəssislərimizin rolu danılmazdır. Müharibə illərində Bakının Keşlə qəsəbəsində iki aviazavod fəaliyyət göstərirdi ki, fasiləsiz işləyən bu müəssisələrdə "UTİ-4" və "YAK-3" tipli təyyarələr, habelə hidrotəyyarələr üçün xizəklər istehsal olunurdu.

AZƏRBAYCANDA MÜLKİ AVIASİYANIN YÜKSƏK İNKİŞAF TEMPİNİ NƏZƏRDƏ TUTAN PROQRAM

Azərbaycanın mülki hava donanmasının tarixində yeni keyfiyyətli dövr ötən əsrin yetmişinci-səksəninci illərinə təsadüf edir. Respublikanın 11 rayonunda yeni hava limanlarının tikilməsi və ya yenidən qurulması fikrimizi əsaslandırır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Naxçıvanda, Beyləqanda, Zaqatalada "Yak-40" reaktiv təyyarələri üçün süni örtüklü qalxma-enmə zolaqları salındı. Bakı və Gəncə hava limanları müasir naviqasiya vasitələri ilə təchiz edildi. 1971-ci ildə Gəncə Avia müəssisəsi fəaliyyətə başladı. Bütün bunlarla yanaşı, Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkildə süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunmuş hava limanları tikildi. Da-

1993-cü ildə dünya şöhrətli siyasətçi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, milli aviasiya sahəsində də kəskin dönüşə səbəb oldu. Görülən tədbirlər nəticəsində xarici aviaşirkətlərlə müqavilələr bağlandı. Aviasiya xətlərinin miqyasının sürətlə artması Azərbaycanın dünyaya çıxışını asanlaşdırdı. Ulu Öndərin rəhbərliyi ilə "1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf proqramı" hazırlanıb, uğurla həyata keçirildi. Bu proqram çərçivəsində 1999-cu il oktyabrın 2-də Bakı hava limanında dünya standartlarına tam cavab verən yeni aero-vağzal kompleksi tikildi.

Müstəqillik illərində yaradılan "Azərbaycan Hava Yolları" Dövlət Konserminin Milli Aviasiya Akademiyası kadrların hazırlanmasında böyük rol oynadı. "Milli Aviasiya Mərkəzi" adı ilə yaradılan akademiya 1994-cü ildən Milli Aviasiya Akademiyasına çevrildi. Milli kadrların hazırlanmasına xüsusi diqqət ayıran Heydər Əliyev "Mən xoşbəxtəm ki, artıq indi Azərbaycanın mülki aviasiyasının milli kadrları - azərbaycanlı təyyarəçilər, mühəndislər, mütəxəssislər vardır", - deyirdi. Akademiyaya 1998-1999-cu tədris ilində 11 ixtisas üzrə 276 nəfər daxil oldu. Bu gün akademiya Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsinə hüquq verən sertifikatına layiq görüldü.

"AZƏRBAYCAN HAVA YOLLARININ" ƏN VACİB VƏZİFƏSİ UÇUŞLARIN TƏHLÜKƏSİZLİYİNİN TƏMİNATIDIR

Bu gün inkişaf səviyyəsi, maşın parkı və xidmət mədəniyyəti ilə seçilən milli aviada-

şıyıcımız "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri Azərbaycandan çox-uzaq yollara dünyanın 30-dan artıq şəhərinə uçur. Nəhəng aviaşirkətə çevrilən AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən birinə çevrilib. Mütəxəssislərin qənaətinə görə, dünyanın müxtəlif nöqtələrinə sərnəşin daşımaları həyata keçirən güclü milli aviaşirkətin mövcudluğu ölkənin yalnız nüfuzu hesab olunmur. Bu, eyni zamanda dövlətin iqtisadi, mədəni, humanitar siyasətinin möhkəmlənməsinə müsbət təsir göstərir. Çoxşaxəli marşrutların mövcudluğu Azərbaycanın iqtisadi potensialını və turizm imkanlarını əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

"Azərbaycan Hava Yolları" aviaşirkəti İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür. Onun təyyarələri dünyanın onlarla şəhərlərinə müntəzəm uçuşlar yerinə yetirir, Aviaşirkətin uçuşlarının təhlükəsizliyinin artırılmasına daima böyük diqqət yetirilir. "Azərbaycan Hava Yolları" aviaşirkətinin tətbiq etdiyi təhlükəsizlik standartları bu gün dünyanın ən yüksək standartlarının tələblərinə uyğundur. Ümummilli Lider vurğulayırdı ki, "Azərbaycan Hava Yolları"nın ən vacib vəzifəsi uçuşların təhlükəsizliyinin təminatıdır. Şirkət fəaliyyəti dövründə buna nail oldu. Təəccüblü deyildir ki, iri və dünyada ən çox hörmət olunan "İCAO" beynəlxalq mülki aviasiya təşkilatının təqdim etdiyi audit nəticələri "Azərbaycan Hava Yolları" aviaşirkətinin Azərbaycandakı uçuşlarının təhlükəsizliyinin yüksək səviyyədə olmasını sübut edib. Aviaşirkətin rəhbərliyi və heyəti tərəfindən təhlükəsizlik, uçuşların müntəzəmliyi, mədəniyyət və sərnəşinlərə göstərilən xidmətin keyfiyyəti üçün işlər görülür.

Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, aviasiya sahəsində kompleks tədbirlər həyata keçirilir. Paytaxt və regionlarda olan hava limanlarının maddi-texniki bazası möhkəmləndirilib, müasir xidmət infrastrukturunu yaradılıb. "Naxçıvan" beynəlxalq hava limanı, "Gəncə" beynəlxalq hava limanı və "Zabrat" hava limanında yeni təyyarə vağzalının binası istismara verilib. "Lənkəran" və "Zaqatala" beynəlxalq hava limanları açılıb.

Mülki aviasiya sahəsindəki uğurlar bizə deməyə əsas verir ki, ölkəmizin coğrafi cəhətdən olduqca əlverişli mövqedə yerləşməsi ölkəmizin dünyanın hava nəqliyyatı sistemindəki rolunu daha da artırır. Ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərən Cənab İlham Əliyevin tapşırıq və göstərişlərinin yüksək səviyyədə icra olunması Azərbaycanın aviasiya sahəsinin tamamilə yeni mərhələyə çıxarılmasına şərait yaradıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aviasiya sahəsində kompleks şəkildə həyata keçirilən tədbirlər bu sahənin daha parlaq gələcəyindən xəbər verir. Milli aviasiyamızın sürətli inkişafı, yeni-yeni nailiyyətlərin əldə olunacağına əminlik yaradır.

Nəzakət ƏLƏDDİNQIZI

Yazı "Azərbaycan Hava Yolları" (AZAL) QSC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir

2 iyul 2015-ci il

SÖZÜN QISASI

"Azadlıq" qəzeti hələ də and-aman, dil-qəsəm edir ki, nə qəzet, nə də onu idarə edən AXCP sədri Əli Kərimli və onun "Milli Şura" adlı satılmışlar məntəqəsinin icraçı direktoru Cəmil Həsənlili heç də xarici dairələrə işləmir və s. Amma o biri tərəfdən də məntəqənin "fəxri" icraçı direktoru Rüstəm İbrahimbəyov da deyir ki, o, erməniləri özünə düşmən hesab etmir, üstəlik, Kırım da Rusiyanın torpağıdır. Əgər bu kimi çıxışlar edən kəs "Milli Şura" məntəqəsinin rəsmilərindən biri hesab olunursa, bu zaman Əli Kərimliylə Cəmil Həsənlili niyə bu qədər narahat olub, guya antirusiyaçı olduqlarını "Azadlıq" qəzetində dəridən-qabıqdan çıxaraq izhar edirlər? Çox və çox yəqin ki, bu sual da cavabsız qalacaq.

Əli Kərimli gecə-gündüz yatmayıb xarici mətbuatı izləyir ki, orada hansısa erməni çaqqalının əniyi Azərbaycan əleyhinə nə isə yazsa, dərhal onu

öz mətbu orqanında çap etdirsin. Əcəbdir, vallah, bəs erməniyə kim işləməlidir axır? Bu qəder pul xərcləyib-tökürlər Əli Kərimlinin qabağına ki, oğul-uşaqlarını Londonda keflə yaşat-sın, arvadı da onun "şotuna" fırlansın...

Əgər özündə bir balaca şərəf və namus hiss edirsə, Əli Kərimli xarici mətbuatda Azərbaycanla bağlı dərc olunan müsbət xarakterli məqalələrin heç olmasa bircəciyini "Azadlıq"da dərc etdirib, ermənipərəst olmadığını bununla sübuta yetirsin. Etməz axır! Bunun üçün adamda şərəf, namus, ləyaqət, mənəviyyət və kişilik heysiyyəti olmalıdır. Amma o, bütün bunları satıb arvad-uşağının İngiltərədəki kefinə-damağına...

Xədicə İsmayılovanın daha bir cinayəti ortaya çıxaraq ifşa olunub. Bəlli olub ki, onun "Azadlıq" Radiosunda apardığı verilişlərin bir neçəsi kənar-dan maliyyələşdirilmiş. Yəni Xədicə burdan-bura radionun yiyələrinə gəlmiş. Bu da sənə fakt. İndi Xədicənin həbs olunmasının əsas bəisəki ki-

mi hakimiyyəti göstərənler getsinlər "Azadlıq"ın Praqadakı baş ofisindəki rəhbərliyin boğazından yapışsınlar ki, nəyə Xədicəni tutdurmusunuz? Bəs nə bilmişdiniz, Xədicə elə-belə yoğunlamışdı ki, arıqlayıb qurusun...

RATİ-nin rəhbəri Emin Hüseynovun CNN-ə verdiyi müsahibəsi bir daha sübuta yetirdi ki, bu adamı Vətən, millət, ölkə, dövlət marağı heç vaxt maraqlandırmayıb. Çünki maraqlandırsaydı, dövlət maraqlarını sataaraq qazandığı pulların hesabını verər, vergisini ödəyər və s. prosedurları icra edərdi. Amma pulu-paranı dövlət marağından artıq tutaraq, 10 ay xarici səfirlikdə enləndi, indi də İsveçrənin içində oturub, oranı özünə Vətən hesab edir, ABŞ hərbinə işləyən (hətta işlənilən) arvadını yanına çağıdır, qardaşı- QAŞIQRXIQ düşüyü də İsveçrədə görmək istədiyini deyir. Nə deyəsən belə ŞƏRƏFSİZLƏRƏ!

RÖVŞƏN

Tahir Kərimli: "Müxalifət liderlərinin şəxsi ambisiyaları onların bir araya gəlmələrinə imkan vermir"



Müsahibimiz Vəhdət Partiyasının sədri Tahir Kərimlidir

Tahir bəy, Cəmil Həsənlinin Müsavata qarşı ittihamlarla çıxış etməsinin arxasında Əli Kərimlinin sifarişinin dayandığını demək olarmı?

- Hər zaman müxalifət düşərgəsində təmsil olunan liderlər müxtəlif ittihamlar irəli sürməklə bir-birini sıradan çıxarmağa çalışıblar. Hətta bu mübari-

zədə ən çirkin vasitə və üsullardan istifadə etməkdən çəkinmirlər. Cəmil Həsənlili də buyruq quldur. Əli Kərimli onun zəifliyindən istifadə edərək, Müsavatdakı rəqiblərini sıradan çıxarmağa çalışır.

- Sizcə, nəyə görə Əli Kərimli ilə İsa Qəmbər, eləcə də Arif Hacılı müxalifətin birləşməsinə qarşı çıxırlar?

- Müxalifət liderlərinin şəxsi ambisiyaları onların bir araya gəlmələrinə imkan vermir. Boyunlarından böyük iddialar müxalif partiyaların dağılaraq parça-parça olmasına gətirib çıxarıb. Konkret olaraq, bu şəxslər bir-birinə nifrət hissi bəsləyirlər. Onlar siyasət-

dən gətməyincə müxalifətin birləşməsi mümkün olmayacaq.

- Müxalifətin və xarici qüvvələrin qaraxmalarına baxmayaraq, Azərbaycan keçirilən Avropa Oyunlarının tam uğurla başa çatdığını demək olarmı?

- Bəli, Azərbaycanda keçirilən I Avropa Oyunları yüksək səviyyədə və uğurla başa çatdı. Təbii ki, bu da Azərbaycan dövlətinin qüdrətinin bariz nümunəsidir. Bununla Azərbaycan bütün dünyaya bir daha öz gücünü, qüdrətini qonaqpərvərliyini nümayiş etdirdi. Müxalifət və onlara maddi, mənəvi dəstək göstərənler bir daha rüsvayçı vəziyyətə üz-üzə qaldılar.

GÜLYANƏ

Arif Hacılının "Yeni Müsavat"a qahmar çıxması ona baha başa gəldi



Rauf Arifoğlunun Müsavatı tərk edərək "Ümid"ə qoşulmaq qərarı vəziyyəti dəyişəcək

"Yeni Müsavat" və "Azadlıq" qəzetləri arasında uzun müddətdir ki, davam edən kəskin qarşıdurmalardan, təhqir və müxalifətə xəyanət ittihamlarından sonra sözügedən prosesdə yeni məqamlar üzə çıxmağa başlayıb. Belə ki, artıq Rauf Arifoğlunun "Ümid" parti-

yasının sədri İqbal Ağazadə ilə müəyyən razılığa gələrək, onun sədrlik etdiyi siyasi təşkilat sıralarına keçəcəyi məlum olmaqdadır. Əgər nəzərə alsaq ki, Rauf Arifoğlu bir müddət öncə Müsavat sıralarından istefa verəcəyini mətbuata açıqlamışdı, bu zaman nəyin necə inkişaf edəcəyini də proqnozlaşdırmaq mümkündür.

Məsələn, ilk öncə qeyd edə bilərik ki, əslində, "Yeni Müsavat"- "Azadlıq" çarpışmasının əsasında Müsavat partiyası ilə AXCP-nin arasındakı düşmənçilik mövqeyi dayanır. 2013-cü ilin prezident seçkilərindən sonra AXCP-nin də təmsil olunduğu, eləcə də idarəçiliyində əsas rol aldığı "Milli Şura"-nın sıralarından Müsavatın çıxması sözügedən düşmənçiliyin qızışmasına daha kəskin rəvac verdi. Hansı ki, onsuz da həm AXCP, həm də Müsavat arasında

yarandıqları dövrdən indiyə qədər çoxsaylı savaqlar baş verib. Ancaq budəfəki savaş hər iki siyasi təşkilat arasında barışıq üçün, necə deyirlər, "barmaqyeri" qoymayıb.

Rauf Arifoğluya Müsavat rəhbərliyi tərəfindən ən azından təskinlik belə verilmir

Söz yox ki, partiyalararası savaqda onlara yaxın olan medialar da fəal hərəkətə keçirlər. Bu xüsusda da "Yeni Müsavat"la "Azadlıq" arasındakı savaş öz sözünü deməkdədir. Lakin onu qeyd edərkən, əgər "Azadlıq" qəzeti "Yeni Müsavat" tərəfindən hər hansı bir kəskin, sət yazıya görə hücum məruz qalırsa, dərhal AXCP sədri Əli Kərimli və "Milli Şura"-nın sədri Cəmil Həsənlili qarşı tərəfin cavabını verir, müəyyən arqumentlərini ortaya qoyaraq, Rauf Arifoğlunu ittiham edirdilər.

Ancaq əksinə olduqda, yeni

"Azadlıq" qəzeti "Yeni Müsavat"ı hədəfə götürdükdə, nədənsə Müsavat üzvü olan, bu partiya çoxsaylı töhfələrini verən, həbslərdə yatan Rauf Arifoğluya partiya rəhbərliyi tərəfindən ən azından təskinlik belə verilmir. O ki qala AXCP və "Milli Şura" rəhbərliyinə, "Azadlıq" qəzetinə tərəf daha sət ittihamlar səsləndirmələrinə.

Rauf Arifoğlu "Ümid" sıralarında parlament seçkilərinə qatılacaq

Təbii ki, belə olan məqamda Rauf Arifoğlu mövcud vəziyyətlə barışmayaraq, o cümlədən, Arif Hacılının başqanlığını qəbul etmədiyini etiraf edərək, Müsavat sıralarından çıxacağını bəyan edib. Onun növbəti siyasi təşkilat dayanağı isə "Ümid" partiyasıdır. Belə ki, Rauf Arifoğlunun İqbal Ağazadənin partiyasında vəzifə tutacağı, parlament seçkilərində isə namizədliyini irəli sürəcəyi də artıq indidən məlum ola bilər.

Əslində, hər iki adçıkilən şəxs arasında çoxdan bəri müəyyən yaxınlıq münasibətlərində mövcud olması da kimsəyə sirt deyil. Məsə-

lən, dəfələrlə "Yeni Müsavat" qəzetinin buraxılışlarında "Ümid" partiyasının bülletenləri üçün səhifələrlə yer ayrılıb. Xüsusilə, seçkilər ərəfəsində "Ümid"-in təbliğatında "Yeni Müsavat" təşəbbüslər göstərib. Bu isə Rauf Arifoğlunun, həqiqətən də, "Ümid" sıralarına keçəcəyini təsdiq edəcək bir proqnozdur. O cümlədən, əgər "Yeni Müsavat" qəzeti bundan sonra Müsavat deyil, "Ümid" partiyasına yaxınlığı ilə seçiləcəksə, onda İqbal Ağazadənin AXCP və "Milli Şura"ya qarşı mövqeyini də nəzərə ala bilərik. Çünki o da Əli Kərimli-Cəmil Həsənlili cütlüyünə qarşı düşmənçilik mövqeyi ilə seçilir. Eyni zamanda, Ağazadəyə Arifoğlu dəstəyi indi hava və su kimi lazımdır. Əgər Rauf Arifoğlu İqbal Ağazadənin cənabına keçsə, hazırda onun tərəfdarlarının da "Ümid" sıralarına keçəcəyini istisna etmək olmaz.

Belə olan vəziyyətdə, yeni Rauf Arifoğlunun Müsavat partiyasının sıralarını tərk edib, "Ümid"ə qoşulacağı zaman siyasi müxalifətdə daha gərgin və kəskin qarşıdurmaların şahidlərinə çevriləcəyik.

R.RƏSULOĞ



SAMİR

Qərbə Mursini göstərin

"BMT dünyadakı sülhü qorumaq və problemlərin vahid masa ətrafında həlli üçün yaradılan qurumdan daha çox öyrünün "doğruluğu"nu isbatlamağa çalışan başqa bir oğruya oxşayırsınız..."

İvanov

Sentyabrda BMT Azərbaycandakı vəziyyəti "müzakirə" edəcək. Hətta ehtimal var ki, AŞPA-nın ardınca BMT də Azərbaycanla bağlı qətnamə qəbul etsin. Problem yoxdur! Tutaq ki, qətnamə qəbul etdi və tələb elədi ki, yerinə yetirilsin. O zaman BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi 822, 853, 874, 884 sayılı qətnamələrin niyə yerinə yetirilməməsinə BMT-nin lap başında oturanın başına soxmaq gərəkdir. Özü də sonradan yox! Elə Azərbaycanla bağlı vəziyyət müzakirəyə çıxarılan kimi Azərbaycan nümayəndə heyəti söz alıb yuxarıda tələb etməlidir ki, adçıkilən qətnamələr yerinə yetirilməyə qədər ölkəmizlə bağlı hər hansı bir müzakirənin aparılmasına veto qoyulsun. Almaniyada, Fransada, İspaniyada, ABŞ-da baş verən qırğınları yox, məhz Azərbaycanla bağlı məsələnin müzakirəyə çıxarılması qərəzli olduğu qədər də sif "Qərb düşmənçiliyi"dir. Necə deyirlər, "siyasi məhbus" axtaranların ələkləri boş qalacaq. Dünyanın 236 dövləti içərisində AŞ-ni, BMT-ni Azərbaycandakı vəziyyət bu qədər düşündürürsə, o zaman bir neçə amilə diqqət versinlər və dəyərləndirsinlər. Birincisi, Qərb Azərbaycanın hesabına əldə etdiyi üstünlükləri, qazanclarını düşünsün. İkincisi, 2-3 casusa görə yox, 1 milyon qaçqının pozulmuş hüquqlarını fikirləşsinlər. Üçüncüsü, öncə öz ölkələrindəki yüzlərlə siyasi məhbusu azad etsinlər, insanları dərisinin rənginə görə öldürməsinlər və dünyada terrorizmə xərclədikləri pulları xeyriyyəçiliyə sərf etsinlər. Ancaq bunu da edə bilməzlər, çünki ABŞ-da, İngiltərədə məxfi "konfliktologiya" institutları var ki, onlar ölkələrdə milli münaqişələr yaratmaq üçün hər il milyardlarla pul sərf edirlər. Azərbaycan Respublikasının İctimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Qərbin Azərbaycanda siyasi məhbus axtarışına ən tutarlı cavabı verdi: "Bu gün Qərb siyasi məhbus axtarır. Mən siyasi məhbus axtaranlara göstərirəm: siyasi məhbus Məhəmməd Mursidir. Məhəmməd Mursi xalqın səsinə qazanaraq, Misir prezidenti seçildi, amma xarici dairələrin marağına uyğun gəlmədiyindən vəzifəsindən kənarlaşdırıldı. Mən siyasi məhbus axtaranlara Mursini göstərirəm".

Hüquqi dövlət Qərbdə yaranıb bütün dünyaya yayılırsa da, Şərqi xüsusiyyətlərini də özündə daşıyır. AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov göstərir ki, ictimai tərəqqidə hər bir yeni inkişaf dalğası Şərq və Qərb dəyərlərinin sintezi sayəsində mümkün olmuşdur. Lakin təəssüf ki, estafet Qərbdən keçdikdən sonra Şərq ölkələri müasir dövr üçün məqbul olan yeni bir sintezin formulunu hələ də tapa bilməmişdir. Düzdür, lokal miqyaslarda, məsələn, Yaponiya timsalında belə optimal sintez nümunələri mövcuddur, lakin bu proses hələ global miqyas almamışdır.

Əgər "sivilizasiya" anlamı dini dəyərlərlə sıx bağlı olsaydı, onda müxtəlif dinlərə uyğun olaraq müxtəlif sivilizasiyalardan danışmaq olardı. Onda xristian sivilizasiyası "İncil"lə, islam sivilizasiyası "Quran"la yaşadıqları və ancaq bu halda, dini-əxlaqi dəyərlər ön plana çəkildikdə, müəyyən dövrlər üçün geriyyə hərəkətdən danışmaq olardı. Çünki bəşəri inkişafın bir çox mühüm mərhələləri, həm də məhz sivilizasiya anlamı ilə daha çox səsleşən mərhələləri dini dəyərlərə yaxınlaşmaq deyil, onlardan uzaqlaşmaq meyili ilə bağlıdır.

S.Xəlilov yazır ki, sivilizasiyanın əsas şərti kimi şəhərlərin və ilk dövrlərin yaranmasını götürsək, onun yaşı qədim Şərq tarixi ilə başlanardı. Yaxud sivilizasiya üçün ilkin şərt "Homo sapiens" in formalaşması və ilk əmək alətlərinin düzəldilməsini götürsək, sivilizasiyanın yaşı tarixin özü ilə eyniləşərdi. Çünki belə başa düşüldükdə, sivilizasiyadan ancaq tarixdən əvvəlki dövr üçün danışmaq olmaz.

Lakin biz sivilizasiyanın ənənəvi və bizim fikrimizcə, daha düzgün anlamından çıxış etsək, o, milli və ya dini səciyyə daşımaqdan daha çox ümumbəşəri səciyyə daşıyır. Sivilizasiyanın əsasında əmək bölgüsü dayanır. Bir-birini təkrarlayan insanlardan dayanıqlı olması üçün insanlar fərqlənməli və bir-birini tamamlamalı idilər. Hər bir insanı bütöv, mükəmməl, özünə qapanan sistem kimi görmək istəyən Şərq ideali Qərbin dar ixtisaslaşma ilə yarımçıqlaşmış insanların müəyyən qayda ilə birləşməsindən alınan yeni ahəng, yeni kamillik, lakin artıq fərdi deyil, ictimai kamillik ideali ilə bir o qədər də uzlaşmır.

Müəllif yazır: "Bizcə, sivilizasiyanın istiqaməti insandan cəmiyyətə doğru yönəlmişdir. Sivilizasiya hər şeydən öncə cəmiyyətin təşkilatlanması və kamilləşməsi prosesidir. Bu baxımdan, onun Şərq dəyərləri ilə müqayisəsi, ilk növbədə, cəmiyyətlə insanın münasibətini xatırladır. Kamil cəmiyyətə doğru gedən vahid, bütöv bir proses və kamil insan idealının gerçəkləşmə cəhdlərindən ibarət mənəvi intibahlar və sıçrayışlar toplusu..."

Əlbəttə, hər bir real hadisə yeganə bir mahiyyətdən yox, müxtəlif səviyyəli və çeşidli mahiyyətlərin qarışığından ibarət olur. Məhz ona görə də hadisələr səviyyəsində elmi söhbət aparmaq mümkün deyil. Sivilizasiya da böyük miqyaslı, mürəkkəb ictimai hadisə olmaqla hər hansı bir xalis ideyanın (mahiyyətin) mə-

di təcəssümündən fərqlidir. Lakin bununla belə o, Şərq dəyərləri ilə müqayisə olunarkən daha çox dərəcədə bir Qərb hadisəsi kimi özünü göstərir. Düzdür, sivilizasiyanın əsası Şərqdə qoyulmuşdur, lakin mahiyyətcə o, daha çox Qərb hadisəsidir. Necə ki, xristianlıq əsasən Qərbdə yayılırsa da, mahiyyətcə Şərq hadisəsidir. Bu baxımdan, biz "İncil"lə və "Quran"la başlayan dəyərləri öz aralarında tərəf-müqabil kimi deyil, sivilizasiya ilə tərəf-müqabil olan eyni dəyərlər sistemi kimi götürməyin tərəfdarıyıq. Əlbəttə, buradakı "eyniyyət" nisbi xarakter daşıyır, belə ki, xristianlıq və islam öz aralarında müəyyən fərqlərə malikdir. Lakin böyük miqyasda yanaşdıqda və sivilizasiya ilə qarşılaşdırıldıqda, onların hər ikisi bir din olaraq məhz Şərq dəyərlərini təmsil etməklə vahid cəbhədə dayanmağa məhkumdurlar".

Müasir dövrdə ən aktual problemlərdən biri milli özünüdərid və qloballaşma arasındakı optimal nisbət tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə - ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. İstər düşünülmüş şəkildə, istərsə də qərəzsiz olaraq - fərqi yoxdur. Belə bir şəraitdə, ilk növbədə, nələri qorumağın lazım olduğunu, məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənəçi, konservator olmağın labüdlüyünü məhz ziyalılar müəyyən etməlidir. Yeri gəlmişkən, əsrin əvvəlində bizim böyük ziyalılarımız oriyentir kimi "türkçülük, islamçılıq və müasirliyin vəhdəti" prinsipini tövsiyə edirdilər.

S.Xəlilov belə qeyd edir: "Biz-

millətin tarixi, dövlətin tarixi fərqləndirilmədən məsələyə milli şüur prizmasından baxmaq çətinidir. Minilliyin və yüzilliyin əsas səciyyələri vermək üçün əvvəlcə bütövlükdə tarixi inkişaf prosesi heç olmazsa ən ümumi şəkildə nəzərə alınmalıdır. Etnik qrupların bütöv bir millət halında formalaşması prosesi daha çox dərəcədə əvvəlki minilliklərə aid bir məsələdir. Son minillik Azərbaycanda etnik-millət baxımından türk təfəkkürü və türk həyat tərzilə; dini müstəvidə yanaşdıqda isə islam mənəviyyəti və islam düşüncə tərzilə səciyyələnir. Beləliklə, yola saldıığımız minillikdə Azərbaycan xalqının mentaliteti türkçülük və islamçılığın üzvi vəhdəti, sintezi şəraitində formalaşmışdır. Lakin bu böyük əsas prosesə ayrı-ayrı dövrlərdə kənar amillər təsir göstərmişdir. Bu baxımdan, axırıncı yüzillik daha çox Rusiya amilinin əlavə olunması ilə səciyyələnir. Rusiya amili isə, öz növbəsində, iki istiqamətə ayrılı bilər. Birincisi, imperiya siyasətindən gələn neqativ təsir; anti-millət, anti-türk siyasəti. İkincisi, ümumbəşəri dəyərlərlə əlaqə baxımından pozitiv məqamlar, Qərb açılan pəncərə, Qərb sivilizasiyası ilə tanışlıq. Bu amil axırıncı yüzilliyin həm inqilabqədərki dövrünə, həm də sovet perioduna aiddir. Sovet periodunun əvvəlki rus təsirindən əsas fərqləri isə buraya həm də anti-islam və ümumiyyətlə, ateizm siyasətinin əlavə olunması, şüurların ideologiyaya çərçivəsinə salınması, digər tərəfdən isə əhəlinin savadlılıq dərəcəsinin artması ilə əlaqəlidir. Son yüzilliyin axırıncı on ili isə milli şüurun intibahı və milli özünüdərid istiqamətində axırıncılarla əlaqəlidir.

Fərdi mənafe zəngindir, rən-

Hüquqi dövlət Şərq və Qərb sivilizasiyalarının vəhdətidir

cə, ilk növbədə, meyarlar müəyyən etməlidir. İdeal halda biz özümüzü necə təsəvvür edirik və ya bizim milli-mənəvi idealımız nədən ibarətdir? İndi biz hansı real durumdayıq və daşdıığımız hansı keyfiyyətləri məhz milli səciyyə kimi qiymətləndirmək olar? Keçmişdə də məhz bu real durum və ideal prizmasından, onun əsasında formalaşan meyarlardan çıxış edərək yaşamaq lazımdır. "Soykökə qayıdış" çağırışında qorxulu olan məqam bundan ibarətdir ki, biz keçmişimizdə olan istənilən keyfiyyəti milli invariant kimi və pozitiv cəhət kimi qəbul edə bilmərik. Həqiqi milli keyfiyyətlər milləti yaşadan, onu inkişaf etdirən keyfiyyətlərdir. Bu baxımdan, keçmişimizdən qalan, lakin tərəqqiyə deyil, tənəzzül xidmət edən cəhətləri yaşatmaqdan, onlardan xilas olmaq yolu tutulmalıdır. Lakin biz yenə də nəyin pozitiv, nəyin həqiqi, nəyin saxta olduğunu aydınlaşdırma bilmək üçün keçmişdən daha çox bu günümüze və gələcəyimizə, milli-mənəvi idealımıza xidmət etməliyik.

Ərazinin tarixi, xalqın tarixi,



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması." istiqaməti çərçivəsində hazırlanıb

mənafe müxtəlif aspektli ictimai mənafe komplekslərini ehtiva edir və əksinə. İctimai mənafe real mövcudluq müstəvisi ilə şəxsi mənafeərdə yerləşir.

Müəllif daha sonra yazır ki, Qərb dünyasında konkret şəxslərin, fərdlərin mənafeinə uyğun gəlməyən mücərrəd ictimai mənafe yoxdur. İctimai mənafe ancaq o halda mənafeədir ki, o, "normal şəxslərin" mənafeini əks etdirir. Daha doğrusu, şəxsi mənafe cəmiyyət prizmasından keçərək mürəkkəb struktur kəsb edir. Ənənəvi Şərq cəmiyyətində və geri qalmış ictimai toplumlarda isə şəxsi mənafeərin toplu əlaqəsi zəifdir. O cəmiyyət mütəşəkkil hesab olunur ki, burada ayrı-ayrı şəxslərin həyat və mənafeələri ictimai qurumlarla vasitələnir. Və bunun sayəsində birinin mənafeini başqalarının mənafeini üçün şərt olur yəni şəxsi inkişaf ictimai inkişafdan, şəxsi xoşbəxtlik ictimai rifahdan asılı olur. Hər bir adam öz xeyrinə çalışmaq üçün ictimai mənafeəyə xidmət etmiş olur və əksinə, cəmiyyətin tərəqqisi hər bir şəxsin rifahına xidmət edir.

Fərqli səbəblərə görə "Şərq" adlandırılan, əslində isə ifrat qərbçiliyin məhsulu olan sovet quruluşunda "ictimai mənafe" anlayışı "dövlət mənafeini" ilə eyniləşdirilirdi. Əslində isə, dövlət ilə cəmiyyətin adekvatlığı gerçəklikdən çox uzaqdır. Digər tərəfdən, "ictimai" anlayışı heç də həmişə bütövlükdə cəmiyyəti nəzərdə tutmur. Müəyyən bir sosial qrupun, ictimai birliyin, siyasi partiyanın, kollektivin mənafeini də "ictimai" anlayışı ilə ehtiva olunur. Yeni şəxsi mənafe qrup mənafeələri ilə də müqayisə oluna bilər və bu xüsusi bir mövzudur. Lakin şəxsi və ictimai mənafeərin nisbətindən danışdıqda, bir qayda olaraq, bütövlükdə cəmiyyətin mənafeini nəzərdə tutulur. Bu isə həm də "dövlət" anlamının geniş mənasına uyğun gəlir. Dövlət ilə cəmiyyət arasında böyük ziddiyyətlər olmadıqda, dövlət öz əsas missiyasına uyğun olaraq bütövlükdə cəmiyyətin və xalqın mənafeini təmsil etdikdə bu ifadələrin adekvatlığı şübhə doğurmur.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Qazlı içkilər hər il 184 min insanın ölümünə səbəb olur

Şirin qazlı içkilərdən çox istifadə etmək hər il təqribən 184 min insanın ölümünə səbəb olur, əlavə çəki ilə yanaşı, sağlamlıqla bağlı bir çox problemlərin yaranmasına da gətirib çıxarır. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə "Circulation" jurnalında dərc olunan məqalədə deyilir. Bostonun Tafts Universitetinin professoru Daiuş Mozafarian və həmkarları artıq neçə ildir müxtəlif ərzaqların insanda xərcəng, diabet, ürək və damar xəstəliklərini yaratma ehtimalını öyrənirlər. Bu əlaqəni tapmaq üçün alimlər müşahidələrinin nəticələri ilə yanaşı, həmkarlarının son 30 ildə apardıqları tədqiqatın nəticələrindən də istifadə ediblər. Ümumilikdə məlumatlar bazasına 611 min nəfər daxil olub. Qazlı içkilərdən istifadə tezliyini bu insanların ölümü ilə qarşı-qarşıya qoyan alimlər qrupu aşkar edib ki, bu içkilərdən çox istifadə etmə birbaşa və dolayı yolla hər il təqribən 180 min insanın ölümünə səbəb olur. Ölüm hallarının əksər hissəsi II tip şəkərli diabetin, 45 mini ürək və damar xəstəliklərinin, 6,5 mini isə xərcəng xəstəliyinin payına düşür.



SƏS

Son səhifə

2 iyul

Yeniyyətə güləşçilərimiz Rusiyada doqquz medal qazanıblar



Rusiyanın Krasnodar vilayətinin Qulkeviç şəhərində SSRİ idman ustası V.D.Vısotskinin xatirəsinə yeniyyətmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. AZƏRTAC xəbər verir ki, sərbəst güləş üzrə yığma komandanın üzvləri böyük məşqçi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə turnirdə iştirak ediblər. Ümumilikdə 210 güləşçinin yarışdığı turniri yığmamızın üzvləri 4 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurublar. Qızıl medalları yığmamıza keçirdikləri bütün görüşləri qələbə ilə tamamlayan Şahin Muxtarov (42 kq), Fazil Həsənov (58 kq), Rəşad Yusifli (69 kq) və Ravil Babazadə (76 kq) qazandırlar. Yalnız final görüşündə uduzan Əliabbas Rzazadə (50 kq) gümüş medalla kifayətlənib. Turan Bayramov (50 kq), Şahin Əlifzadə (54 kq), Orxan Abbasov (69 kq) və Rahid Həmidli (85 kq) isə bürünc medala sahib olublar.

"Neftçi"yə təslim olmayacağıq"

Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşü çərçivəsində sabah Bakıda "Neftçi"nin qonağı olacaq "Mladost"un futbolçusu Aleksandr Miliç oyunla bağlı fikirlərini bölüşüb. Qol.Az-ın Monteneqro mətbuatına istinadən verdiyi məlumata görə, gənc futbolçu onları Bakıda çətin oyun gözlədiyini bildirib: "Bakıda bizi "Neftçi" ilə çətin oyun gözləyir. Ancaq təslim olmayacağıq. Cavab matçına rahat çıxmağımız üçün bu görüşdə səfəli nəticə qazanmağa çalışacağıq. Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edəcəyik". Qeyd edək ki, bu gün 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Mladost" oyunu saat 21:00-da başlayacaq.



BAŞSAĞLIĞI

"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev kollektiv adından "Səs" qəzetinin əməkdaşı Almaz Osmanovaya həyat yoldaşı **RACİ müəllimin** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir

Allah rəhmət eləsin!

Bəhruz Quliyev Nuranə xanıma atası **XANOĞLAN ŞİXƏLİYEVİN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir

Allah rəhmət eləsin!

Azərbaycanda ilk dəfə!

585 Daşınan şəhər telefon xidməti
Şəhər-kənd arasındakı rəqəmsal uçurum
darmadağın edildi!

585-xx-xx telefon nömrələrinə sahib olan,
özünü Bakıda hiss edin!



- ✓ Respublikanın bütün bölgələrində zəncərlər üçün xüsusi olaraq Bakıda qəbul edilən rəqəmsal xidmətə əsaslanaraq
- ✓ Telefon xidmətinə Respublikanın istənilən bölgəsinə daxil olmaq
- ✓ Mobil telefonla rəqəmsal xidmətlər istənilən istənilən Respublikanın bütün bölgələrində onlayn olaraq HAVAY!

CDMA simsiz rabitə xidmətində

QIZIL nömrələr



15 Aylıq abunə haqqı

- QIZIL NÖMRƏLƏR
012-222-XXXX, 012-222-XXXX, 012-222-XXXX
- Mobil telefonla rəqəmsal xidmətlər istənilən istənilən Respublikanın bütün bölgələrində onlayn olaraq HAVAY!
- Mobil telefonla rəqəmsal xidmətlər istənilən istənilən Respublikanın bütün bölgələrində onlayn olaraq HAVAY!
- Telefon xidmətinə Respublikanın istənilən bölgəsinə daxil olmaq
- Mobil telefonla rəqəmsal xidmətlər istənilən istənilən Respublikanın bütün bölgələrində onlayn olaraq HAVAY!

* CDMA şəbəkəsi Bakı şəhəri daxil olmaqla respublikanın bölgələrini əhatə edir.

AZTELEKOM
MƏRKEZİ
112-122 QAYNAR XƏTTİ
zənglər pulsuzdur

112-122 QAYNAR XƏTTİ
zənglər pulsuzdur

Ronaldinyo Türkiyə klubunda



Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo karyerasını Türkiyə superliqasında davam etdirəcək. Qol.Az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Təcrübəli yarımmüdafiəçi yeni mövsümdən superliqada çıxış edəcək "Antalyaspor"la razılığa gəlib. Klubun vitse-prezidenti Burak Akpınar yerli mətbuata açıqlamasında xəbəri təsdiqləyib. O, Ronaldinyo qazanacağı məbləği də açıqlayıb: "Onunla hərtərəfli razılığa gəlmişik. Yaxın günlərdə müqavilə imzalanacaq". Qeyd edək ki, "Antalyaspor" digər ulduz futbolçu Samuel Eto'nu da heyətinə cəlb edib.

Bir illik müqavilə nəzərdə tutulub. Təxminən illik 3 milyon avro qazanacaq".

"Bavariya" "Şaxtyor"un futbolçusunu transfer etdi

"Bavariya" növbəti transferini gerçəkləşdirib. Qol.Az-ın məlumatına görə, Münhen təmsilçisi "Şaxtyor"un futbolçusu Duqlas Kostanı transfer edib. Ukrayna klubunun rəsmi saytından verilən açıqlamada braziliyalı futbolçunun 30 milyon avro qarşılığında "Bavariya"ya keçdiyi bildirilib. Almaniya klubu ilə 4 illik müqavilə imzalayacaq Kosta ötən mövsüm "Şaxtyor"un heyətində keçirdiyi 203 rəsmi oyunda 38 qol vurub və 40 məhsuldar ötürmə verib. Qeyd edək ki, Kosta Rafinya və Dantedən sonra "Bavariya"nın üçüncü braziliyalı futbolçusu olacaq.



Qarabağ - "Rudar" matçının tarixi dəqiqləşdi

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Rudar" matçının tarixi dəqiqləşib. "Qarabağ" klubunun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, iyulun 15-də baş tutacaq qarşılaşmanın saat 21:00-da başlanacağı gözlənilir. Amma matçın 21.30-da start götürəcəyi də istisna deyil. Ağdam təmsilçisi Monteneqro klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətname: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.
"Azərbaycan" neşriyyatında çap olunur

Qazetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur

Tiraj: 5500